

1. AR Konstitusiyasının 126 cı maddəsinə görə kimlər hakim ola bilərlər
 - yaşı 35-dən yuxarı, hüquqşünas ixtisası üzrə 5 il stajı olan AR-nın vətəndaşları
 - 35 yaşı tamam olmuş, məhkumlugu olmayan, hüquqşünas, AR vətəndaşları
 - ✓ 30 yaşı tamam olmuş, 5 il hüquqşünas ixtisası üzrə işləmiş, siyasi fəaliyyətlə məşğul olmayan AR vətəndaşları
 - 30 yaşı tamam olmuş, məhkumlugu ola bilən, hüquqşünas AR
 - 35 yaşı tamam olmuş, hüquqşünas ixtisası olan, siyasi və pedoqoji fəaliyyətlə məşğul olan AR vətəndaşları
2. AR Prezidenti ona təqdim olunmuş qanunları neçə gün ərzində imzalayır
 - 14 gün
 - 60 gün
 - ✓ 56 gün
 - 46 gün
 - 30 gün
3. Qəbul olunmuş qanun layihələri nə vaxt qüvvəyə minir?
 - qəbul edildiyi andan;
 - səsvermədən sonra
 - sanksiyalaşdırdıqdan sonra;
 - ✓ dərc edildikdən sonra;
 - prezident tərəfindən imzalandıqdan sonra;
4. Qanunvericilik prosesi hansı mərhələlərdən ibarətdir
 - ✓ qanunvericilik təşəbbüsü, qanun layihəsinə parlament komissiyalarında baxılması, qəbul edilməsi, sanksiyalaşdırılması, promulqasiya və dərc edilməsi
 - qanun layihəsinin yalnız deputatlar tərəfindən təklif edilməsi, promulqasiya
 - qanunvericilik təşəbbüsü, müzakirəsi, qəbul edilməsi
 - qanun təklifinin verilməsi, qəbul edilməsi, rəsmi dərc edilməsi, hüquqi qüvvəyə minməsi
 - qanun təklifinin verilməsi, qəbul edilməsi, rəsmi dərc edilməsi
5. Aşağıda göstəricilərdən hansı Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələyə aiddir
 - əfv etmək
 - vətəndaşlıq məsələləri
 - ✓ amnistiya
 - Azərbaycan Respublikası Milli Məclisinə seçkiləri təyin etmək
 - siyasi sığınacaq verilməsi məsələləri
6. Azərbaycan Respublikasının neçə yaşlı vətəndaşı hakim ola bilər
 - 25 yaş
 - 29 yaş
 - 28 yaş
 - 27 yaş
 - ✓ 30 yaş
7. Naxçıvan Muxtar Respublikası Prokurorunu vəzifəyə kim təyin edir
 - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
 - Naxçıvan Muxtar Respublikası Baş Naziri
 - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
 - Azərbaycan Respublikası Baş Prokuroru
 - ✓ Azərbaycan Respublikası Baş Prokurorunun təqdimatı ilə Azərbaycan Respublikası Prezidenti
8. Aşağıda göstərilən subyektlərdən hansı qanunvericilik təşəbbüsünə malik deyil

- √ Daxili İşlər Naziri
- Naxçıvan Muxtar Respublikası Ali Məclisi
- Azərbaycan Respublikası Prezidenti
- Milli Məclisin deputatları
- Azərbaycan Respublikası Baş Prokuroru

9. 26 sentyabr 2016-cı il tarixli AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendumun nəticələrinə əsasən AR-nın prezidentliyinə namizədliyin irəli sürülməsi üçün hansı yaş həddi tələb olunur?

- 40 yaşdan yuxarı
- √ yaş həddi şamil olunmur
- 25 yaşdan yuxarı
- 35 yaşdan yuxarı
- 20 yaşdan yuxarı

10. 26 sentyabr 2016-cı il tarixli AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendumun nəticələrinə əsasən AR-nın Prezidenti neçə il müddətinə seçilir?

- √ 7 il
- 3 il
- 4 il
- 6 il
- 5 il

11. 26 sentyabr 2016-cı il tarixli AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendumun nəticələrinə əsasən AR-nın Milli Məclisinin deputatlığına namizədliyin irəli sürülməsi üçün hansı yaş həddi tələb olunur?

- 20 yaşdan yuxarı
- 25 yaşdan yuxarı
- √ yaş həddi şamil olunmur
- 35 yaşdan yuxarı
- 30 yaşdan yuxarı

12. 26 sentyabr 2016-cı il tarixli AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendumun nəticələrinə əsasən hakimliyə namizədliyin irəli sürülməsi üçün hansı yaş həddi tələb olunur?

- √ yaş həddi şamil olunmur
- 30 yaşdan yuxarı
- 20 yaşdan yuxarı
- 35 yaşdan yuxarı
- 25 yaşdan yuxarı

13. "AR-nın Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə növbədənənar prezident seçkiləri hansı müddətə keçirilir? "

- 1 ay müddətində
- √ 60 gün müddətində
- 3 ay müddətində
- 4 ay müddətində
- 1 həftə müddətində

14. Prezidentin səlahiyyətlərini icra edən birinci vitse-prezident istefa verdikdə AR-nın Prezidentinin səlahiyyətlərini kim icra edir?

- Milli Məclisin deputatlarının səs çoxluğu ilə seçdiyi deputat
- Milli Məclisin ən yaşlı deputatı
- √ vitse-prezident
- baş nazir
- Milli Məclisin sədri

15. Prezidentin səlahiyyətlərini icra edən vitse-prezident istefa verdikdə AR-nın Prezidentinin səlahiyyətlərini kim icra edir?
- ✓ AR-nın Baş naziri
 - Milli Məclisin ən yaşlı deputatı
 - Milli Məclisin deputatlarının səs çoxluğu ilə seçdiyi deputat
 - Milli Məclisin sədri
 - Düzgün cavab yoxdur
16. Prezidentin səlahiyyətlərini icra edən AR-nın baş naziri bu vəzifəni icra edə bilmədikdə AR-nın Prezidentinin səlahiyyətlərini kim icra edir?
- ✓ Milli Məclisin sədri
 - birinci vitse-prezident
 - Milli Məclisin deputatlarının səs çoxluğu ilə seçdiyi deputat
 - Milli Məclisin ən yaşlı deputatı
 - vitse-prezident
17. AR Konstitusiyanın 56-cı maddəsinə əsasən kimlərin seçilmək hüququ məhdudlaşdırıla bilər?
- hərbi qulluqçuların, hakimlərin
 - ✓ bütün cavablar düzdür
 - AR-nın Konstitusiyasında və qanunda nəzərdə tutulan digər şəxslərin
 - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin
 - dövlət məmurlarının, din xadimlərinin
18. AR-nın Birinci vitse-prezidenti və onu ailəsinin maddi və sosial təminatı nəyin hesabına təmin edilir?
- Milli Məclisin hesabına
 - AR Prezidentinin ehtiyat fondunun hesabına
 - bütün cavablar düzdür
 - Maliyyə Nazirliyinin hesabına
 - ✓ dövlət hesabına
19. AR-nın Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu kimlərə verə bilər?
- AR Prezidentinin müəyyən etdiyi digər şəxslərə
 - şəxsən prezidentin özü
 - AR-nın Nazirlər Kabinetinin üzvlərinə
 - Müvafiq sahə üzrə nazirliyin rəhbərinə
 - ✓ bütün cavablar düzdür
20. AR-nın vitse-prezidenti hansı halda cinayət məsuliyyətinə cəlb oluna bilər?
- Düzgün cavab yoxdur
 - inzibati xəta törətdikdə
 - ✓ cinayət əməli törətdikdə
 - ölkəni xəbərsiz tərk etdikdə
 - Milli Məclisin iclaslarında iştirak etmədikdə
21. AR vitse-prezidentlərinin toxunulmazlığı nəyi ifadə edir?
- axtarısa məruz qala bilməz
 - şəxsi müayinə edilə bilməz
 - cinayət məsuliyyətinə cəlb edilə bilməz
 - ✓ bütün cavablar düzdür
 - barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz
22. AR-nın vitse-prezidenti hansı halda tutula bilər?
- ölkəni xəbərsiz tərk etdikdə

- ✓ cinayət başında yaxalanma halında
- Düzgün cavab yoxdur
- inzibati xəta törətdikdə
- Milli Məclisin iclaslarında iştirak etmədikdə

23. AR-nın vitse-prezidentinin toxunulmazlığına kim tərəfindən xitam verilə bilər?

- AR-nın Ali Məhkəməsinin sədri tərəfindən
- Milli Məclisin deputatlarının səs çoxluğu ilə
- ✓ AR Baş prokurorunun təqdimatına əsasən AR-nın Prezidenti tərəfindən
- AR-nın Baş naziri tərəfindən
- AR-nın Milli Məclisinin sədri tərəfindən

24. AR-nın Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə yeni prezident seçkilənədək AR-nın Prezidentinin səlahiyyətlərini kim icra edir?

- ✓ birinci vitse-prezident
- Milli Məclisin ən yaşlı deputatı
- Milli Məclisin sədri
- baş nazir
- vitse-prezident

25. 26 sentyabr 2016-cı il tarixli AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendumun nəticələrinə əsasən AR-nın Milli Məclisinin deputatlığına namizədliyin irəli sürülməsi üçün hansı yaş həddi tələb olunur?

- 35 yaşdan yuxarı
- ✓ yaş həddi şamil olunmur
- 25 yaşdan yuxarı
- 30 yaşdan yuxarı
- 20 yaşdan yuxarı

26. 26 sentyabr 2016-cı il tarixli AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendumun nəticələrinə əsasən AR-nın Prezidenti neçə il müddətinə seçilir?

- 3 il
- ✓ 7 il
- 5 il
- 6 il
- 4 il

27. 26 sentyabr 2016-cı il tarixli AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendumun nəticələrinə əsasən AR-nın prezidentliyinə namizədliyin irəli sürülməsi üçün hansı yaş həddi tələb olunur?

- ✓ yaş həddi şamil olunmur
- 35 yaşdan yuxarı
- 25 yaşdan yuxarı
- 20 yaşdan yuxarı
- 40 yaşdan yuxarı

28. Azərbaycan Respublikası Konstitusiyasına görə qanunvericilik hakimiyyətini hansı dövlət orqanı həyata keçirir

- Azərbaycan Respublikası Nazirlər Kabineti
- Azərbaycan Respublikasının Prezidenti
- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
- ✓ Azərbaycan Respublikası Milli Məclisi
- Bələdiyyə orqanları

29. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimdi

- Müdafiə Naziri
- ✓ Azərbaycan Respublikasının Prezidenti

- Milli təhlükəsizlik Naziri
- Baş Qərargah Rəisi
- Azərbaycan Respublikası Milli Məclisinin sədri

30. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti

- 2 ildir
- 4 idir
- ✓ 5 ildir
- 3 ildir
- 1 ildir

31. Azərbaycan Respublikası İcra hakimiyyəti kimə mənsubdur?

- Azərbaycan Respublikası Milli Məclisinə
- Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinə
- Yerli özünüidarəetmə orqanlarına
- ✓ Azərbaycan Respublikası Prezidentinə
- Prokurorluq orqanlarına

32. Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarının, Milli Məclisin qərarlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu məsələlərini hansı dövlət orqanı həll edir?

- ✓ Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsi
- Azərbaycan Respublikası Nazirlər Kabineti
- Azərbaycan Respublikası Prezidenti
- Azərbaycan Respublikası Prokurorluğu
- Azərbaycan Respublikası Ali Məhkəməsi

33. Naxçıvan Muxtar Respublikası qanunvericilik hakimiyyətini hansı dövlət orqanı həyata keçirir

- Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Azərbaycan Respublikasının Prezidenti
- ✓ Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
- Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

34. Naxçıvan Muxtar Respublikası Ali Məclisi neçə nəfərdən ibarətdir

- 75 deputat
- 125 deputat
- ✓ 45 deputat
- 50 deputat
- 100 deputat

35. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti neçə ildir

- 1 il
- 4 il
- ✓ 5 il
- 2 il
- 3 il

36. Azərbaycan Respublikası Milli Məclisi neçə deputatdan ibarətdir?

- 130 deputat
- 150 deputat
- 100 deputat
- ✓ 125 deputat
- 120 deputat

37. Azərbaycan Respublikasının azı neçə yaşlı vətəndaşı Azərbaycan Respublikası Prezidenti seçilə bilər?

- 25 yaş
- 28 yaş
- 33 yaş
- ✓ 35 yaş
- 30 yaş

38. Ombudsman hansı hallarda anonim şikayətləri qəbul edə bilər?

- ✓ Şikayətdə göstərilən hallar yetərinə sübutlu və və əsaslı faktlarla təsdiq edilərsə
- Şikayətdə göstərilən hallar yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının pozulmasına aid olarsa
- Şikayətdə göstərilən hallar mühüm istiqaməti əhəmiyyət kəsb edərsə
- Şikayətdə göstərilən hallar yetərinə əsaslı görünərsə
- Şikayətdə göstərilən hallar yetərinə sübutlu görünərsə

39. Konstitusiya nəzarətinin mahiyyəti nədir?

- konstitusiya məhkəməsi tərəfindən qanunverici orqanın yoxlanması
- ✓ bütün qanun və qanunqüvvəli aktların və.s. konstitusiyaya uyğunluğuna nəzarət
- konstitusiya məhkəməsi tərəfindən məhkəmələrin yoxlanması
- konstitusiya məhkəməsi tərəfindən hüquq mühafizə orqanlarının yoxlanması
- konstitusiya məhkəməsi tərəfindən nazirlər kabinetinin yoxlanması

40. Hansı xüsusiyyət prezidentli respublikaya aid edilir?

- ✓ prezident icraedici hakimiyyətin başçısı kimi, prezidentin parlamenti buraxmaq hüququnun olmaması
- prezidentin parlamenti buraxmaq hüququnun olmaması
- prezidentin parlamentdən kənar seçkisi
- prezidentin parlament qarşısında hesabat verməsi
- hökumətin parlament qarşısında məsuliyyəti

41. Dövlətin tərkib elementləri

- dil, millət, dövlət başçısı
- dil, ərazi, əhali, ordu
- ərazi, əhali, ordu
- ✓ ərazi, əhali, dövlət hakimiyyəti
- dil, ərazi, dövlət hakimiyyəti

42. Hüquq münasibətlərinin tərkibi

- hüquq münasibətlərinin tərkibi
- hüquq münasibətlərinin subyekti, məzmunu
- ✓ hüququn subyekti, hüquq münasibətlərinin məzmunu, obyektivi
- subyektlərin subyektiv hüquq və vəzifələri
- hüquq münasibətlərinin subyekti, subyektiv cəhəti,obyektivi, obyektiv cəhəti

43. Hüququn mənbələri (formaları) hansılardır?

- beynəlxalq hüquqi aktlar; qanunlar; qanunqüvvəli aktlar
- hüquqi adət; hüquqi presedent (məhkəmə təcrübəsi); beynəlxalq hüquqi aktlar
- ✓ hüquqi adət; hüquqi presedent (məhkəmə təcrübəsi); normativ-hüquqi akt
- məhkəmə təcrübəsi; qanunqüvvəli aktlar; hüquqi adət
- hüquqi presedent (məhkəmə təcrübəsi); normativ-hüquqi akt; qanunlar

44. Konstitusiya hüquq normalarına əsasən hər bir vətəndaşın hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verən orqan hansıdır?

- ✓ dövlət

- ictimai təşkilatlar
- Ombudsmanlar
- həmkarlar ittifaqları
- elmi-yaradıcılıq mərkəzləri

45. Konstitusiyaya hüquq münasibətləri strukturuna görə hansı hissələrdən ibarətdir ?

- Konstitusiyaya hüquq münasibətlərinin yalnız obyekt və subyektə vardır
- ✓ Konstitusiyaya hüquq münasibətləri obyekt, subyekt və məzmunla ibarətdir
- Konstitusiyaya hüquq münasibətlərinin yalnız subyektə və məzmunu vardır
- Konstitusiyaya hüquq münasibətlərinin strukturuna yalnız məzmun daxildir
- Konstitusiyaya hüquq münasibətlərinin yalnız obyektə və məzmunu vardır

46. Konstitusiyaya hüquq elmində hansı metodlardan istifadə edilir?

- . təbliğat və təşviqat metodu
- ✓ analiz, sintez, deduksiya, induksiya, analogiya, müqayisə, tarixi yanaşma
- sosioloji sorğular metodu
- qarşılıqlı təhlil metodu
- kütləvi informasiya vasitələrindən istifadə metodu

47. Konstitusiyaya hüquq elmi hansı elmlərdən hesab edilir?

- nəzəri-tarixi elmlərdəndir
- ictimai-siyasi elmlərdəndir
- fəlsəfi-hüquq elmlərdəndir
- xüsusi-hüquq elmlərindəndir
- ✓ sahəvi hüquq elmlərindəndir

48. Konstitusiyaya hansı subyektlərə aiddir?

- yetkinlik yaşına çatanlara
- dövlət və onun rəhbərliyinə
- cəmiyyətdə olan partiyalara
- ✓ dövlət, şəxsiyyət, cəmiyyətə
- fiziki şəxslərə və dövlətə

49. Konstitusiyaya hansı funksiyaları yerinə yetirir?

- vətəndaşa cərimə cəzasının həddini müəyyən edir
- xarici siyasətlə bağlı olan məsələni tənzimləyir
- yalnız seçkilərin keçirilməsinə dair münasibəti
- ✓ Konstitusiyaya hüquq münasibətlərini nizama salır
- . qanun pozuntularına qarşı mübarizəni nizamlayır

50. Konstitusiyaya görə azadlıq anlayışının mahiyyəti nədən ibarətdir?

- hər bir şeyə hüquqların olmasından
- geniş imtiyazlara malik olmaq imkanından
- özünü idarə etmək bacarığından
- . hər şeyi etmək imkanından
- ✓ qanunla yol verilən hər şeyi etmək imkanından

51. Konstitusiyanın zamana görə qüvvəsi nədir?

- ✓ konstitusiyanın qüvvədə olması müddəti
- konstitusiyada dəyişikliklər edilmə müddəti
- konstitusiyanın qeydə alınması
- konstitusiyanın ilk yaranma tarixi
- konstitusiyanın qəbulu tarixi

52. Konstitusiyanın şəxslərə görə qüvvəsi nədir?

- Konstitusiyayı qəbul edən şəxslər dairəsi
- Konstitusiyayı dəyişdirə bilən şəxslər
- ✓ Konstitusiyanın şamil edildiyi şəxslər dairəsi
- Konstitusiyaya əlavə edə bilən şəxslər
- Konstitusiyayı təsdiq edən şəxslər

53. Konstitusiyanın məkana görə qüvvəsi nədir?

- konstitusiyanın dərc olunduğu məkan
- konstitusiyanın tanındığı ölkələr
- konstitusiyanın ilk dəfə yarandığı yer
- konstitusiyanın qəbul edildiyi məkan
- ✓ konstitusiyanın hansı ərazidə qüvvədə olması

54. Konstitusiyaya əsasən dövlətin ali məqsədi hansıdır?

- ✓ İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi
- Vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi
- Xalqın milli maraqlarının təmin edilməsi
- Xalqın rifahının yüksəldilməsi
- Xalqın iradəsinin həyata keçirilməsinin təmin edilməsi

55. Dövlətin mühüm məsələləri ilə bağlı qərarların qəbul edilməsində Azərbaycan xalqı hansı vasitəsim ilə iştirak edir?

- ✓ referendum yolu ilə
- təyinetmə yolu ilə
- impiçment yolu ilə
- seçkilər yolu ilə
- özünüidarəetmə yolu ilə

56. Siyasi sistemə daxildir:

- idman cəmiyyətləri
- ictimai təşkilatlar
- millətlər
- ✓ siyasi partiyalar
- nəqliyyat sistemi

57. Xalq hakimiyyəti nin mövcudluğu necə həyata keçirilir?

- yerli hakimiyyət orqanlarının qərarı ilə
- parlament tərəfindən qəbul edilmiş qanunla
- dövlət başçısının əmri ilə
- ✓ azad seçkilərlə
- hökumətin qərarı ilə

58. Məhkəmə hakimiyyətin digər hakimiyyətlərdən fərqi:

- məhkəmələr qanunlara düzgün əməl olunmasına nəzarət edirlər
- məhkəmələr istintaq aparırlar
- məhkəmələr qanun qəbul etmir
- məhkəmələr parlamentin qəbul etdiyi qanunlara tabe olurlar
- məhkəmələr parlamentin qəbul etdiyi qanunlara tabe olurlar
- ✓ məhkəmələr ədalət mühakiməsini həyata keçirirlər

59. Demokratik rejim hansı xüsusiyyəti ilə seçilir?

- √ insanların hüquq və azadlıqlarının qorunması
- məhkəmə və hüquq mühafizə orqanlarının mövcudluğu
- insanların hüquq və azadlıqlarının boğulması
- dövlət nəzarətinin mövcudluğu
- hökumətin hakimiyyətə əsaslanan ordu tərəfindən təşkil olunması

60. Hansı xüsusiyyət demokratik dövlətə xas deyil?

- √ insanların hüquq və azadlıqlarının boğulması, dövlətin vətəndaş cəmiyyətinin bütün sferasına müdaxilə etməsi
- dövlət orqanlarının və siyasi partiyaların birləşməsi
- dövlət orqanlarının qanuna əsaslanması
- siyasi plüralizm
- hüquq və azadlıqların tanınması

61. Hansı xüsusiyyət prezidentli respublikaya aid edilir?

- prezidentin parlamentdən kənar seçkisi
- hökumətin parlament qarşısında məsuliyyəti
- düzgün cavab yoxdur
- √ prezident icraedici hakimiyyətin başçısı kimi, prezidentin parlamenti buraxmaq hüququnun olmaması

62. Monarxiyanın respublikadan fərqli cəhəti hansıdır?

- referendumun mövcudluğu
- hakimiyyətin təşkilinin mənbəyi
- hökumətin parlament qarşısında məsuliyyəti
- √ ali hakimiyyətin irsi olması
- prezident hakimiyyətinin mövcudluğu

63. Dövlət formasının əsas elementi hansıdır?

- seçki sistemi
- ictimai birliklər
- hakimiyyət
- partiyalar
- √ idarəetmə forması

64. Hüquq pozuntusunun əsas əlamətləri

- √ hüquqazidd əməl; subyekt-anlaqlı şəxs; təqsir
- subyekt və obyektin mövcudluğu;
- pozulmuş hüquqlar, təqsir, hüquqazidd əməl
- hüquqazidd əməl, subyekt-anlaqlı şəxs; obyekt; ictimai münasibətlər
- hüquqasidd əməl – hərəkət; subyekt, obyekt, təqsir

65. Dispozitiv və imperativ normalar hansı əlamətlərinə görə təsnifatlandırılır?

- Ümumi xarakter daşdığına görə;
- Xüsusiyyətlərinə görə;
- səlahiyyətverici və qadaganedici olduğuna görə
- √ müəyyənlik dərəcəsinə görə;
- Məcburetmə xarakteri daşdığına görə;

66. Hüququn mahiyyəti ilə bağlı hüququn tarixi məktəbi nə hesab edir

- hüquq təbii olaraq mövcuddur;
- sosial hadisədir
- hüquqda ədalətin mütləq, dəyişməz başlanğıcı vardır;
- qanun səviyyəsinə qaldırılmış hakim sinfin iradəsidir;
- √ xalqın şüurunda yetişir, adətlər və qanunlar şəklində təzahür edir;

67. Hər hansı bir şəxs Azərbaycan Respublikasının vətəndaşlığına daxil olmaq istədikdə, hansı şərtlərə əməl etməlidir?

- ✓ azı 5 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaladır
- azı 10 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaladır
- azı 6 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaladır
- azı 7 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaladır
- azı 3 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaladır

68. Azadlıq hüququ nədir?

- hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ
- hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququ
- irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən və s. asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi
- hər kəsin yazışma, telefon danışqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirlərini saxlamaq hüququna təminat verilir
- ✓ qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər

69. Hüququn ümumi prinsiplərinə aid deyil

- hüquq və vəzifələrin vəhdəti; sosial azadlıq
- ✓ hüquq qabiliyyəti; fəaliyyət qabiliyyəti
- hüquq bərabərliyi; təqsirə görə məsuliyyət
- demokratizm; humanizm
- qanunçuluq; sosial ədalət

70. Konstitusiyaya nəzarətini hansı orqan həyata keçirir?

- ✓ Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsi
- Azərbaycan Respublikasındakı Ali Məhkəmə orqanları
- Azərbaycan Respublikasının Baş Prokurorluq orqanları
- Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı
- Azərbaycan Respublikasının Nazirlər Kabineti sistemi

71. Konstitusiyaya hüququ vətəndaşların hansı kateqoriyasına aid edilir?

- yalnız hərbi mükəlləfiyyətli vətəndaşlara
- yalnız anlaqlı şəxslərə
- yalnız 18 yaşa çatmış vətəndaşlara
- ✓ Konstitusiyanın qüvvədə olduğu ərazidəki bütün vətəndaşların hamısına
- yalnız vətəndaşlığı olan şəxslərə

72. Konstitusiyaya hüququ hansı ictimai münasibətləri nizama salır?

- yalnız insanlar arasında yaranan münasibətləri nizama salır
- ayrı-ayrı şəxslər arasında yaranan mübahisəli münasibətləri
- ✓ Dövlət, cəmiyyət və şəxsiyyət arasındakı olan münasibətləri
- yalnız dövlətin öz orqanları arasında yaranan münasibətləri
- ictimai təşkilatlar arasında yaranan münasibətləri nizamlayır

73. Hüquqi dövlətdə idarəedici orqanın səlahiyyətlərinə nə daxildir?

- cinayət işləri üzrə ədalət məhkəməsinin həyata keçirilməsi
- işlərə iqtisad məhkəməsində baxılması
- qanunların qəbulu
- cinayət işlərinə baxılması
- ✓ qanundan aşağı qüvvəli aktların qəbul edilməsi qanun layihələrinin və Milli Məclisə təqdim edilməsi

74. Hüquqi dövlətdə qanunlar kim tərəfindən qəbul edilir?

- prezident tərəfindən
- idarəedici orqan tərəfindən
- müəyyən orqanların səlahiyyətli şəxsləri tərəfindən
- ✓ parlament
- konstitusiyua məhkəməsi tərəfindən

75. İcraedici orqanın sərəncamları necə adlanır?

- konstitusiya qanunları
- məhkəmə qərarları
- ✓ qanundan aşağıqüvvəli aktlar
- məcəllə
- konstitusiya

76. Dövlət hakimiyyətinin əsas xüsusiyyəti hansıdır?

- ictimai birliklər
- düzgün cavab yoxdur
- siyasi təşkilatlar
- ✓ dövlətin idarəetmə mexanizminin mövcudluğu
- ictimai təşkilat

77. Hansı əlamət dövlət quruluşu formasını izah edir?

- qanunverici, icraedici və nəzarət funksiyalarının məcmusu
- məhkəmə orqanlarının təşkili
- dövlət hakimiyyətinin təşkili metodları
- ✓ dövlətin ərazi və ya milli ərazi təşkili
- dövlətin ali hakimiyyət orqanlarının təşkili

78. Hansı idarəetmə formasında hökumət parlament tərəfindən formalaşır və parlament qarşısında siyasi məsuliyyət daşıyır?

- ✓ parlamentli respublika
- prezidentli respublika
- dualistik monarxiya
- qarışıq respublika
- məhdud monarxiya

79. Dövlətin hansı funksiyası qoruyucu funksiya hesab olunur?

- digər dövlətlərlə əlaqəsi
- mədəni-tərbiyəvi
- sosial
- təsərrüfat
- ✓ ekoloji

80. Dövlətin hansı nizamlayıcı funksiyası vardır?

- ✓ iqtisadi
- ekoloji
- qanunların həyata keçirilməsi
- dövlətin xarici hücumlardan müdafiəsi
- qanunların qorunması

81. Aşağıda göstərilənlərdən hansı dövlətin xüsusiyyəti hesab olunmur?

- suverknlik

- ərazi bölgüsü
- vergilər sistemi
- ✓ əhalinin tayfalara bölünməsi
- ictimai hakimiyyətin mövcudluğu

82. Hakimiyyət nədir?

- ✓ cəmiyyətdə möhkəm qaydaları təmin edən mütəşəkkil bir qüvvə
- ərazi təşkili
- cəmiyyət strukturunun siyasi təşkili
- insanların iqtisadi və mənəvi birliyi
- cəmiyyətin üstqurumu

83. Konstitusiya nədir?

- qanunverici orqan;
- hakimiyyətin mənbəyi .
- Əsas qanun aktı;
- əsas qanun qüvvəli akt;
- ✓ dövlətin əsas qanunu

84. Azərbaycanda hakimiyyətin mənbəyi kimdir?

- Qanunlar;
- Qanunqüvvəli aktlar.
- ✓ Azərbaycan xalqı
- Prezident;
- Nazirlər kabineti;

85. Hüquq sistemi cəmiyyətə nə cür təsir edir

- tənzimləyici, qoruyucu, normativ
- ✓ normativ və fərdi hüquqi nizamasalma;
- normativ, siyasi və tərbiyəvi nizamasalma;
- sosial və qoruyucu nizamasalma;
- tənzimləyici və fərdi hüquqi nizamasalma;

86. Azərbaycan Respublikası idarəetmə formasına görə hansı növə aiddir?

- idarəçiliyin qarışıq formasıdır
- yarımprezidentli respublikadır
- yarımparlamentli respublikadır
- ✓ prezidentli respublikadır
- parlamentli respublikadır

87. Konstitusiyanın legitimliyi özündə hansı əlamətləri birləşdirir?

- konstitusiyanın başqa dövlətlər tərəfindən bəyənilməsi
- konstitusiyanın notarial qaydada təsdiq edilməsi
- konstitusiyanın rəsmi orqanlarda dərc edilməsi
- konstitusiyanın məhkəmə qərarı ilə təsdiq edilməsi
- ✓ Konstitusiyanın xalq tərəfindən seçilmiş ali nümayəndəli hakimiyyət orqanı tərəfindən qəbul edilməsi, ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi, xüsusi təsis yığıncağı tərəfindən qəbul edilməsi

88. Konstitusiyanın hansı funksiyaları mövcuddur?

- yalnız hüquqi tərbiyə vermə və siyasi funksiya
- yalnız hüquqi məsuliyyətdən azad etmə funksiyası
- idarəçiliyi həyata keçirmə ilə bağlı funksiyası
- ✓ hüquqi, sosial, siyasi və tərbiyəvi funksiyalar

- cəriməni müəyyən etmə və cəzavermə funksiyaları

89. Konstitusiyanın 48-ci maddəsində nəzərdə tutulan vicdan azadlığı, digər hansı normativ aktla tənzimlənir?

- ✓ Dini etiqad azadlığı haqqında qanun ilə
- Respublika Prezidentinin fərmanları ilə
- Adət,ənənə,ictimai və əxlaq normaları ilə
- Nazirlər kabinetinin sərəncamları ilə
- məhkəmələr və hakimlər haqqında qanunla

90. Konstitusiya, qanun və qanunqüvvəli aktların hüquqi qüvvəyə görə ardıcılığı necədir?

- onların ardıcılığının heç bir fərqi yoxdur
- əlifba sırasındakı yerə görə düzülməlidirlər
- qanunlar, qanunqüvvəli aktlar, Konstitusiya
- qanunlar, Konstitusiya,qanunqüvvəli aktlar
- ✓ Konstitusiya,qanunlar, qanunqüvvəli aktlar

91. Konstitusiya sözünü geniş mənası nəyi ifadə edir ?

- Qanunların tərkib hissələrinə ayrılmasıdır
- Qanunların yazılı şəkildə məcmusu deməkdir
- Konstitusiyadakı fikirlərin cəmi deməkdir
- ✓ Konstitusiya hüquq normalarının cəmidir
- Konstitusiyanın qanunvericiliyi deməkdir

92. Konstitusiya öz xarakterinə görə hansı aktlara aiddir?

- ictimai-siyasi aktdır
- fərdi xarakterli aktdır
- yalnız siyasi aktdır
- ✓ hüquqi-siyasi aktdır
- yalnız hüquqi aktdır

93. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri hansı orqan həll edir?

- Yuxarı icra orqanları
- prokurorluq orqanları
- Prezident
- ✓ Məhkəmələr
- Ombudsman

94. Hökumət müvafiq seçkilərdə qələbə çalmış partiyalardan təşkil olunur. Bu hansı idarəetmə formasına aid edilir?

- mütləq monarxiya
- ✓ parlamentli monarxiya
- dualistik monarxiya
- prezidentli respublika
- məhdud monarxiya

95. İmpeçment nədir?

- prezidentin səlahiyyət müddətinin uzadılması
- ✓ təqsirləndirmə- dövlətin vəzifəli şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı
- ədalət mühakiməsinin həyata keçirilməsi
- növbədən kənar seçkilər
- hökumətin istefası

96. Dövlətin funksiyaları hansılardır?

- dövlət hakimiyyətinin icrası metodları
- ictimai təşkilatların fəaliyyəti
- dövlətin səlahiyyətində olan məsələlərin həlli
- dövlət fəaliyyətinin növləri
- ✓ dövlətin sosial təyinatı, onun fəaliyyətinin xarakterinin və məzmununun ifadəsi

97. Müasir hüquq ədəbiyyatında dövlətin anlayışı necə verilmişdir?

- bir sinfin digər sinif içərisində hakimiyyəti
- siyasi və iqtisadi birlik
- müəyyən məqsəd üçün insanların birliyi
- ✓ siyasi hakimiyyətin və ali hakimiyyətin müəyyən ərazidə birliyi
- vətəndaşların mənəvi və əqli maraqlarının birliyi

98. AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında sonuncu referendum hansı tarixdə keçirilmişdir?

- 30 oktyabr 2016 -cı il
- 01 noyabr 2016-cı il
- ✓ 26 sentyabr 2016-cı il
- 26 sentyabr 2015-ci il
- 26 oktyabr 2016-cı il

99. 26 sentyabr 2016-cı il tarixli AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendumun nəticələrinə əsasən AR Konstitusiyasının neçə maddəsində dəyişikliklər edilmişdir?

- 40 maddəsində
- 30 maddəsində
- ✓ 29 maddəsində
- 15 maddəsində
- 20 maddəsində

100. İnsan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsipi nədir?

- dövlət öz fəaliyyətində hüququ rəhbər tutaraq, insan hüquqlarını və azadlıqlarını təmin edir
- qanunla yol verilən hər şeyi etmək imkanında
- insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi
- ✓ hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır
- cəmiyyət üzvlərinin müxtəlif maraqlarını əlaqələndirən vahid hakimiyyət altında insanların birləşməsi

101. AR-nın vətəndaşı hansı hallarda AR-nın ərazisindən qovulur?

- beynəlxalq normalarda nəzərdə tutulanda
- ✓ heç bir halda
- başqa ölkənin vətəndaşlığını qəbul etdikdə
- vətənə xəyanət etdikdə
- şəxsi vəsədəti ilə

102. Apatrid vətəndaş kimə deyilir?

- dövlətlə hüquqi əlaqəsi olmayan şəxsə
- ikili vətəndaşlığı olan şəxsə
- ✓ vətəndaşlığı olmayan şəxsə
- dövlətlə siyasi əlaqəsi olmayan şəxsə
- əcnəbi şəxsə

103. Konstitusiyada əsas insan və vətəndaş hüquq və azadlıqları hansı bölmə və maddələrdə təsbit edilmişdir ?

- ✓ II bölmə, 24-71-ci maddələrdə
- IV bölmədə 20-24-cü maddələrdə
- V bölmə, 101-114-cü maddələrdə

- 11 bölmədə 125-133-cü maddələrdə
- I bölmə, 81-99-cü maddələrdə

104. 1995- ci il Konstitusiyasının strukturu neçədir?

- 5 bölmə 12 fəsil, 182 maddədən ibarətdir
- 12 bölmə 5 fəsil, 138 maddədən ibarətdir
- ✓ 5 bölmə 12 fəsil, 158 maddədən ibarətdir
- preambula, 5 fəsil, 174 maddədən ibarətdir
- 12 bölmə 12 fəsil, 168 maddədən ibarətdir

105. İqtisadi hüquq və azadlıqlar hansılardır?

- ana dilindən istifadə hüququ
- istirahət hüququ, nikah hüququ
- təhlükəsiz yaşamaq hüququ, mənzil hüququ
- sağlam ətraf mühitdə yaşamaq hüququ, mədəniyyət hüququ
- ✓ mülkiyyət hüququ, azad sahibkarlıq hüququ, tətil hüququ

106. Konstitusiya nə zaman fəaliyyətə başlayır?

- ✓ hüquqi qüvvəsini aldıqdan sonra
- qəbul edildiyi tarixi günlərdən
- layihə Milli Məclisdən keçən kimi
- Seçki komissiyasının qərarı ilə
- Parlament sədri təsdiq edən kimi

107. Konstitusiya hüququnun mənbələri hansılardır?

- ✓ Konstitusiya özü, qanunlar, fərmanlar, qərarlar və s
- Konstitusiya aktı, məhkəmə qərarları və müqavilələr
- yalnız Azərbaycan Respublikasının prezident fərmanları
- yalnız Azərbaycan Respublikasının norma və qanunları
- Azərbaycan Respublikasının prezidentinin sərəncamları

108. Konstitusiya hüququna görə vətəndaşlığı olmayan şəxslər kimlərdir?

- ✓ heç bir ölkənin vətəndaşı olmayan və yaşadığı ölkənin də vətəndaşı olmasını sübut edə bilməyən şəxslər
- ikili vətəndaşlığı olanlar
- xarici vətəndaşlar
- əcnəbilər
- şəxsiyyət vəsiqəsi olmayanlar

109. Naxçıvan Muxtar Respublikası statusu hansı qanunverici aktla müəyyən olunur

- Nazirlər Kabinetinin qərarları ilə
- Ali Məclis qanunları ilə
- ✓ Azərbaycan Respublikası Konstitusiyası ilə
- Respublikanın nizamnaməsi ilə
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunları ilə

110. Konstitusiya hüququnun anlayışı dedikdə:

- dövlət qulluqçularının əmək münasibətlərini nizama salan hüquq sistemi başa düşülür
- ✓ konstitusiya normasında təsbit olunan münasibətləri nizama salan hüquq sistemidir
- dövlətin maliyyə fəaliyyəti zamanı əmələ gələn münasibətləri nizama salan hüquq sistemidir
- dövlətlər arasında siyasi, iqtisadi, mədəni münasibətləri nizama salan hüquq sistemi başa düşülür
- öhdəliklərin icrası zamanı əmələ gələn münasibətləri nizama salan hüquq sistemidir

111. Konstitusiya anlayışı latın dilindən olan *constitutio* sözündən olub hərfi mənası deməkdir.

- ✓ quruluş, təsisat
- razılıq
- idarəçilik
- nəzəriyyə
- qayda

112. İctimai münasibətlərin geniş dairəsini, bütün cəmiyyət üzvlərinin, vətəndaşların köklü maraqlarını əhatə edən və tənzimləyən dövlətin əsas Qanunu

- İnsan hüquqları haqqında ümumi Bəyannamə
- Azərbaycan Respublikası Mülki- Prosesual Məcəllə
- Azərbaycan Respublikası Mülki Məcəlləsi
- Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi
- ✓ Azərbaycan Respublikası Konstitusiyası

113. Xalq hakmiyyətinin ali, birbaşa təzahür formaları

- Azərbaycan Respublikası Milli Məclisi
- yerli özünüidarəetmə
- müstəqilliyini təmin etmək hüququ
- ✓ referendum və azad seçkilər
- Azərbaycan Respublikası Prezidenti

114. Dövlət quruluşuna görə Azərbaycan Respublikası hansına aiddir

- ✓ unitar
- respublika
- federasiya
- konfederasiya
- monarxiya

115. Azərbaycan Respublikasının yeni konstitusiyası hansı tarixdə qəbul edilmişdir?

- 7 dekabr 1994-cü ildə
- 12 sentyabr 2002-ci ildə
- 12 oktyabr 1995-ci ildə
- 16 oktyabr 2003-cü ildə
- ✓ 12 noyabr 1995-ci ildə

116. Azərbaycan Respublikası Konstitusiyasına əsasən torpaqlar ola bilər

- dövlət və bələdiyyə mülkiyyətində
- ✓ dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə
- bələdiyyə mülkiyyətində
- dövlət mülkiyyətində
- xüsusi mülkiyyətdə

117. əsas insan hüquqları və azadlıqları hər kəsə hansı andan mənsubdur

- 14 yaşına çatandan
- 15 yaşına çatandan
- 16 yaşına çatandan
- ✓ Doğulduğu andan
- 18 yaşına çatandan

118. Konstitusiyaya görə Azərbaycan dövlətinin əsas məzmunu nədən ibarətdir?

- neft strategiyası həyata keçirən dövlət olması
- hüquqi, federativ, dünyəvi bir dövlət olmasından

- ✓ demokratik, unitar, dünyavi, hüquqi olmasından
- zaqafqaziyada vahid demokratik dövlət olmasından
- demokratiya cəhətdən tarixinin qədim olmasından

119. Konstitusiyaya görə Azərbaycan Dövlətinin ali məqsədi nədir?

- ✓ insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi
- xarici ölkələrdən investisiya və borc almaq
- xarici ölkə banklarına sərmayə qoymaq
- müharibə etmək və sülh bağlamaq
- ədalət mühakiməsini bərqərar etmək

120. Konstitutsiyaya əsasən hər kəsin hüquqlarının bə azadlıqlarının hansı formada müdafiə etmək hüququ vardır?

- ✓ qanunla qadağan olunmayan üsul və vasitələrlə
- Qanunla yol verilən və özünün müəyyənləşdirdiyi üsul və vasitələrlə
- Qanunla yol verilən üsul və vasitələrlə
- BMT, Avropa şurası və başqa beynəlxalq təşkilatlar
- Özünün müəyyənləşdirdiyi üsul və vasitələrlə

121. Hüquq normasında nəzərdə tutulan və hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsi və xitam edilməsinə səbəb olan həyati hallar necə adlanır?

- hüquqi şərt
- düzgün cavab yoxdur
- hüquqi şərait
- hüquqi prezumsiya (ehtimal)
- ✓ hüquqi fakt

122. Hüquq subyektlərinin tam fəaliyyət qabiliyyəti nə vaxt əldə edilir?

- 13 yaşında
- 14 yaşında
- 21 yaşında
- ✓ 18 yaşında
- 16 yaşında

123. Subyektin öz hərəkətləri ilə hüquqlar əldə etmək və hüquqi vəzifələr daşımaq qabiliyyəti necə adlanır?

- ✓ fəaliyyət qabiliyyəti
- hüquqi fəaliyyət
- delikt subyektliliyi
- hüquq subyektliliyi
- hüquq qabiliyyəti

124. Yaratdığı hüquqi nəticələrdən və insanların iradəsi ilə əlaqəsindən asılı olaraq hüquqi faktlar necə təsnifləşdirilir?

- hüquq yaradan hüquqi faktlar
- hüquq bərpəedici hüquqi faktlar
- ✓ hadisələr və hərəkətlər
- xitamverici hüquqi faktlar
- hüquq dəyişən hüquqi faktlar

125. Hansı hal hüquqi fakt hesab edilmir?

- ali məktəbə qəbul olunma
- əqdin bağlanması
- təbii fəlakət
- ✓ qumar oyunları
- əmək müqaviləsinin bağlanması

126. Hüquq normalarının nəzəri tədqiqatçıları necə adlanır?

- hüquq nomalarına tətbiq edənlər
- hüquq ühafizə orqanlarında çalışanlar
- dövlət orqanları
- hakimlər
- ✓ hüquqşünas alimlər

127. Müəyyən normanın icrası nədən ibarət olmalıdır?

- hipoteza
- təqsir
- sanksiya
- preambula
- ✓ dispozisiya

128. Normaların icra edilməməsinin hansı nəticələri ola bilər?

- preambula
- hipoteza
- müvafiq maddə
- dispozisiya]
- ✓ sanksiya

129. Hüquq normasının əsas stukturunu göstərin:

- ✓ hipoteza
- davranış qaydası
- maddə
- dispozitiv norma
- imperativ norma

130. Hansı normativ hüquqi aktlar ali qüvvəyə malikdir?

- əmrlər
- göstərişlər
- sərəncamlar
- qərarlar
- ✓ qanunlar

131. Vətəndaşlıq hüququnun təminatı hüququ vətəndaşların hansı hüquq və azadlıqların kateqoriyasına aiddir

- ✓ siyasi
- iqtisadi
- mədəni
- şəxsi
- sosial

132. Təqsirsizlik prezumpsiyası hüququ vətəndaşların hansı hüquq və azadlıqların kateqoriyasına aiddir

- siyasi
- iqtisadi
- ✓ şəxsi
- mədəni
- sosial

133. Mülkiyyət hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriyasına aiddir

- şəxsi

- mədəni
- mülki
- ✓ sosial- iqtisadi
- siyasi

134. İnsan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları hansı hallarda insan hüquqları pozulmuş şəxsin razılığını almadan Ombudsmana şikayət verə bilərlər?

- Bütün hallarda
- ✓ İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən və kütləvi xarakter aldığıda
- İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda
- İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən halda
- heç bir halda

135. Fikir və söz azadlığı hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriyasına aiddir

- sosial
- iqtisadi
- ✓ şəxsi
- mədəni
- siyasi

136. Cəmiyyət və dövlətin siyasi həyatında iştirak hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriyasına aiddir

- iqtisadi
- şəxsi
- iqtisadi
- sosial
- ✓ siyasi

137. Azad sahibkarlıq hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriyasına aiddir

- siyasi
- şəxsi
- mədəni
- ✓ sosial- iqtisadi
- mülki

138. Konstitusiyaya görə Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, yoxsa vəzifələri daha genişdir ?

- hüquq vəzifənin üçdə biridir
- vətəndaşın vəzifələri yoxdur
- vəzifə hüquqdan daha genişdir
- ✓ hüquq və vəzifələr bərabərdir
- hüquq vəzifədən daha genişdir

139. Konstitusiyaya görə Azərbaycan Respublikası vətəndaşları vətəndaşlıqdan məhrum edilə bilərlərmi: ?

- cinayətə görə vətəndaşlıqdan məhrum edilir
- pasport itirən vətəndaşlıqdan məhrum edilir
- ✓ vətəndaşlıqdan məhrum etməyə yol verilmir
- vətəndaşlıqdan məhrum etməyə yol verilir.
- Prezident vətəndaşlıqdan məhrum edə bilər

140. Hüquq münasibətlərinin obyektlərinə aid edilmir?

- əşyalar
- şəxsi münasibətlər
- ✓ gediş üsulu
- insan həyatı, sağlamlıq, azadlıq

- hərəkətlər

141. Hansı xüsusiyyət hüquq pozuntusunun subyektiv cəhətini özündə əks etdirir?

- ictimai təhlükəli əməl
- məqsəd
- ✓ təqsir
- cinayətin baş verdiyi yer
- ictimai təhlükəli nəticə

142. Hansı xüsusiyyət hüquq pozuntusunun obyektiv cəhətini özündə əks etdirir?

- ✓ ictimai təhlükəli nəticə
- qəsd
- təqsir
- məqsəd
- motiv

143. Rəsmi dövlət orqanı tərəfindən qəbul edilən hüquq norması necə adlanır?

- ✓ imperativ norma
- səlahiyyət verici norma
- alternativ norma
- məhkəmə qərarı
- yerli hakimiyyət orqanı tərəfindən qəbul edilən norma

144. Aşağıda göstərilənlərdən hansı hüquqyaratma fəaliyyətini həyata keçirir?

- hüquqi doktrina
- məhkəmə prezidenti
- hüquqi adətlər
- qərarlar
- ✓ normativ hüquqi aktlar

145. Aşağıdakılardan hansı özündə hüququn tarixi formasını əks etdirir?

- ✓ hüquqi adətlər
- ritual
- hüquqi doktrina
- hüquqi müqavilə
- məhkəmə prezidenti

146. Hüquq normalarının funksiyalarına aiddir:

- tərbiyəvi, elmi
- təşkiləddici
- elmi, təşkiləddici
- ✓ qoruyucu, nizamlayıcı
- maarifləndirici

147. Hüquq normalarının funksiyaları hansılardır?

- ✓ qoruyucu, tərbiyəvi
- tərbiyəvi
- elmi
- maarifləndirici
- təşkiləddici

148. Cəmiyyətin və ictimai münasibətlərin nizamlanacağı, ictimai qaydalara riayət olunduğu şərait necə adlanır?

- ənənə
- adət
- ritual
- davranış qaydaları
- ✓ qadağancedici hüquq normaları

149. Optasiya nədir?

- vətəndaşlığın bərpası
- vətəndaşlığın anadangəlmə əldə edilməsi
- ✓ yaranmış ikili vətəndaşlıqdan birinin seçilməsi
- ərazilər dəyişərkən, həmin ərazidə yaşayan əhəlinin vətəndaşlığının müəyyən olunması
- vətəndaşlığın itirilməsi

150. Yaranmış ikili vətəndaşlıqdan birinin seçilməsi necə adlanır

- filmasiya
- ✓ optasiya
- reinteqrasiya
- naturalizasiya
- transfert

151. Vətəndaşlıq məsələlərinin həll edilməsi kimin səlahiyyətindədir

- Azərbaycan Respublikası Milli Məclisin sədrinin
- Baş Nazirin
- Xarici işlər nazirliyinin
- Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin
- ✓ Azərbaycan Respublikası Prezidentinin

152. Vətəndaşlığın şəxsi vəsatəti ilə əldə edilməsi necə adlanır

- ✓ naturalizasiya
- reinteqrasiya
- filmasiya
- optasiya
- transfert

153. Vətəndaşlığın anadangəlmə əldə edilməsi üsulu necə adlanır

- ✓ filmasiya
- reinteqrasiya
- naturalizasiya
- transfert
- optasiya

154. Vətəndaşlığın əldə edilməsi və itirilməsi qaydaları hansı qanunverici aktla tənzimlənir?

- Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə
- Beynəlxalq müqavilələrlə
- Nazirlər kabinetinin qərarları ilə
- ✓ Vətəndaşlıq haqqında” Azərbaycan Respublikasının qanunu ilə
- Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllə ilə

155. Şəxs müəyyən səbəbdən öz vətəndaşlığını itirib, sonra bərpa etmək istəyərsə, vətəndaşlığın bərpa olunması necə adlanır

- filmasiya
- ✓ reinteqrasiya
- transfert
- optasiya

- naturalizasiya
- 156.** Siyasi partiyaların təsnifatı müxtəlif meyarlara əsasən aparılır. Ideoloji əlamətinə görə hansı cavab uyğundur
- √ inqilabi partiyalar
 - fəhlə partiyalar
 - kadr partiyalar
 - leqal partiyalar
 - kütləvi partiyalar
- 157.** Hansı hallarda xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşının öz ölkəsinə qayıtmaq hüququ qanunla məhdudlaşdırıla bilər
- müharibə və fəvqəladə vəziyyət zamanı
 - hərbi və fəvqəladə vəziyyət zamanı
 - həmin şəxsin xarici dövlət qarşısında öhdəliyi olduqda
 - √ Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var
 - həmin şəxsin Azərbaycanın milli maraqlarına zidd fəaliyyəti aşkarlanan zaman
- 158.** Dövlətin belə xarakteristikası özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrındır, başqa sözlə, bunlar bir- biri ilə qarşılıqlı fəaliyyət göstərir, bir- birinin işinə qarışmırlar
- unitar dövlət
 - respublika
 - demokratik dövlət
 - hüquq dövlət
 - √ dünyəvi dövlət
- 159.** Daimi əsasda fəaliyyət göstərən, təşəkkül tapmış təşkilatı quruluşu malik olan, parlament və hökumətdə yer əldə etmək üçün açıq şəkildə mübarizə aparən ictimai birlik hansıdır
- kütləvi ictimai hərəkatlar
 - gənclər təşkilatı
 - həmkarlar ittifaqları
 - √ siyasi partiyalar
 - dini birliklər
- 160.** Ərazilər dəyişərkən , yəni bir dövlətdən digərinə keçərkən həmin ərazidə yaşayan əhəlinin vətəndaşlığının məyyən olunması necə adlanır
- filmasiya
 - reinteqrasiya
 - naturalizasiya
 - √ transfert
 - optasiya
- 161.** Konstitusiyaya görə Azərbaycanda mülkiyyətin hansı növləri mövcuddur?
- şəxsi mülkiyyət
 - √ dövlət, xüsusi və bələdiyyə mülkiyyəti
 - hərbi mülkiyyət
 - kolxoz kooperativ mülkiyyəti
 - ictimai mülkiyyət
- 162.** Hüquq münasibətlərində subyektin hüquqi vəzifələrinə nə aid edilir?
- √ hüququuyğun davranış qaydaları
 - hərəkatlar
 - müvafiq davranış qaydaları
 - səlahiyyət hüququ
 - iddia hüququ

163. Hüquq normalarının digər normalarla əlaqəsi və inkişafı necə adlanır?

- hüquq normalarının tarixi izahı və tətbiqi
- hüquq normalarının adekvat izahı və tətbiqi
- hüquq normalarının məntiqi izahı və tətbiqi
- hüquq normalarının qanunauyğun izahı və tətbiqi
- ✓ hüquq normalarının sistemativ izahı və tətbiqi

164. Ümümhüquq prinsiplərinə nə aid edilmir?

- hamının qanun qarşısında bərabərliyi
- ədalət prinsipi
- humanizm prinsipi
- bütün hüquq subyektlərinin bərabərliyi
- ✓ digər normativ aktlarla müqayisədə qanunun üstünlüyü

165. Hüquq normasının əsas realizə forması:

- icra
- yerinə yetirmə
- baxış
- ✓ tətbiq etmə
- istifadə

166. Rəsmi elan olunmuş norma dövlət məcburetmə xarakteri daşıyır və bütün vətəndaşlar, vəzifəli şəxslər, dövlət orqanları, ictimai təşkilatlar üçün icrası məcburidir. Belə normalar necə adlanır?

- ✓ imperativ norma
- dispoziisiya
- hipoteza
- sanksiya
- dispoziitiv norma

167. Hansı əlamət hüquq normalarının əlaməti hesab edilir?

- müstəqillik
- ✓ bütün sadalananlar
- səlahiyyətverici, qadağanedicici, məcburedicici
- dövlətlə sıx əlaqə
- dəqiqlik

168. Sadalanan prinsiplərdən hansı ədalət mühakiməsinin sahə prinsiplərinə aid deyildir

- obyektiv həqiqət prinsipi
- bilavasitəlik prinsipi
- dispoziitivlik prinsipi
- ✓ tərəflərin hüquq bərabərliyi prinsipi
- şifailik prinsipi

169. Yerli özünüidarəetməni kmlər həyata keçirir?

- ✓ Bələdiyyələr
- Azərbaycan Respublikası Milli Məclisinin deputatları
- Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyəti orqanları
- nazirliklər
- yerli icra hakimiyyəti orqanları

170. Sadalanan prinsiplərdən hansı ədalət mühakiməsinin konstitusiya prinsiplərinə aid deyildir

- ✓ obyektiv həqiqət prinsipi
- hakimlərin müstəqilliyi
- çəkişmə
- işlərə açıq sürətdə baxılması
- vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi

171. Azərbaycan Respublikasında ədalət mühakiməsi hansı orqan tərəfindən həyata keçirilir

- prokurorluq
- ✓ məhkəmələr
- Avropa insan hüquqları məhkəməsi
- münsiflər məhkəməsi
- ombudsman

172. Ombudsman seçilməsi hansı qaydada həyata keçirilir?

- Ombudsman Milli Məclis sədrinin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçir
- ✓ Ombudsman Prezidentin Milli Məclis sədrinin və Konstitutsiya Məhkəməsi sədrinin birgə təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçir
- Ombudsman Prezidentin, Milli Məclis və Ali Məhkəmə sədrinin birgə təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçir
- Ombudsman Konstitutsiya Məhkəməsi sədrinin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçir
- Ombudsman Prezidentin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçir

173. Azərbaycan Dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı

- Azərbaycan Respublikası Milli Məclisidir
- ✓ Azərbaycan Respublikası Prezidentidir
- Azərbaycan Respublikası Müdafiə Nazirliyidir
- Azərbaycan Respublikası Prokurorluğudur
- Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsidir

174. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız

- Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi edə bilər
- Azərbaycan Respublikası Milli Məclisi edə bilər
- ✓ referendumla qəbul edilə bilər
- Azərbaycan Respublikası Nazirlər Kabineti edə bilər
- Azərbaycan Respublikası Prezidenti edə bilər

175. əfv etmək kimin səlahiyyətindədir

- Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
- Azərbaycan Respublikası Baş Naziri
- ✓ Azərbaycan Respublikası Prezidenti
- Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin sədri
- Azərbaycan Respublikası Milli Məclisi

176. Aşağıda göstərilən subyektlərdən hansı Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etmək səlahiyyətindədir

- Azərbaycan Respublikasının Maliyyə Naziri
- Azərbaycan Respublikası Milli Məclisi
- İqtisadi inkişaf naziri
- Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyəti
- ✓ Azərbaycan Respublikası Nazirlər Kabineti

177. Aşağıda göstərilən subyektlərdən hansı siyasi sığınacaq verilməsi məsələlərini həll etmək səlahiyyətindədir

- Azərbaycan Respublikası Milli Məclisinin sədri

- Azərbaycan Respublikası Baş Prokuroru
- Xarici İşlər Naziri
- ✓ Azərbaycan Respublikası Prezidenti
- Azərbaycan Respublikası Baş Naziri

178. Qanunların eyni cür və dürüst icra və tətbiq olunmasına nəzarət edən dövlət orqanı hansıdır

- Azərbaycan Respublikası Nazirlər Kabineti
- ✓ Prokurorluq orqanları
- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
- Məhkəmə orqanları
- Azərbaycan Respublikası Milli Məclisi

179. Tam fəaliyyət qabiliyyəti hansı yaşda başlayır?

- ✓ 18 yaş
- 14 yaş:
- 20 yaş:
- 21 yaş:
- 25 yaş:

180. Huquqi şəxslərə aiddir?

- bələdiyyələr:
- vətəndaşlar:
- ✓ müəssisələr, təşkilatlar, idarələr
- nazirlər kabineti:
- prezident:

181. Fiziki şəxslərə aiddir?

- ✓ Azərbaycan Respublikasının vətəndaşları, AR-da daimi yaşayan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər
- nazirlər kabineti:
- bələdiyyələr:
- xarici vətəndaşlar:
- prezident:

182. Mülkü hüquq münasibətlərinin subyektləri kimdir?

- prezident və nazirlər kabineti:
- vətəndaşlığı olmayan şəxslər:
- ✓ fiziki şəxslər, hüquqi şəxslər
- xarici vətəndaşlar:
- bələdiyyələr:

183. Şəxsi qeyri əmlak münasibətlərinə aiddir?

- mülkü hüququn obyektləri:
- ✓ şəxsi qeyri -əmlak xarakterli hüquq münasibətləri, yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri, təşkilati hüquq münasibətləri
- hüquqi faktlar:
- əqdlər:
- mülkü hüququn subyektləri:

184. Hüquqi fakt nədir?

- mülkü münasibətlər:
- şəxsi qeyri əmlak münasibətləri:
- ✓ mülkü münasibətlərinin əmələ qəlməsi, dəyişməsi, xitam edilməsinə səbəb olan həyati hallar
- əmək münasibətləri:

185. AR-nın Mülkü qanunvericiliyi məkana görəqüvvədədir

- Naxçıvan Muxtar Respublikasının ərazisində
- ✓ Azərbaycan Respublikasının bütün ərazisində
- Bakı şəhərində:
- Bütün dünyada:

186. Mülkü hüququn mənbəyinə aiddir?

- nazirlər kabinetinin qəbul etdiyi bütün aktlar:
- əmək məcəlləsi:
- normativ akt:
- qanun qüvvəli aktlar:
- ✓ Azərbaycan Respublikasının Konstitusiyası , Mülkü məcəllə

187. Mülkü hüquq hansı münasibətləri tənzimləyir?

- əmlak münasibətləri :
- əmtəə- pul münasibətləri:
- ✓ əmlak münasibətlərini və bununla bağlı şəxsi qeyri əmlak münasibətləri
- inzibati münasibətləri:
- əmək münasibətlərini:

188. Dövlət sahibkarlıq sahəsi ilə bağlı hansı tənzimlənməni həyata keçirir?

- insan həyatının müdafiəsi ilə bağlı tənzimlənməni
- sağlamlığın müdafiəsi ilə bağlı tənzimlənməni
- ✓ bütün cavablar düzdür
- dövlət maraqlarının müdafiəsi ilə bağlı tənzimlənməni
- dövlət mənafeələrinin qorunması ilə bağlı tənzimlənməni

189. Hüquq qabiliyyəti nədir?

- subyektin öz hərəkətləri ilə tam həcmdə hüquqlar əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti
- ✓ subyektin qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- subyektin öz hərəkətləri ilə tam həcmdə vəzifələr əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti
- subyektin qanunvericiliklə müəyyən edilmiş vəzifələrə malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti

190. Fəaliyyət qabiliyyəti nədir?

- subyektin öz hərəkətləri ilə tam həcmdə vəzifələr əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti
- ✓ subyektin öz hərəkətləri ilə tam həcmdə hüquqlar əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti
- subyektin qanunvericiliklə müəyyən edilmiş vəzifələrə malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- hüquqi şəxslərin öz hərəkətləri ilə tam həcmdə hüquqlar əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti

191. Bunlardan hansı əşya hesab olunmur?

- ✓ heyvanlar və bitkilər;
- qiymətli kağızlar.
- pullar;
- daşınar obyektlər;
- fiziki obyektlər;

192. MMC-nin iştirakçısı cəmiyyətin fəaliyyətində iştirak etməyə borcludurmu?

- MMC-nin nizamnaməsində nəzərdə tutulduqda, borcludur.
- MMC-nin nizamnaməsində ayrı qayda yoxdursa, borclu deyil;

- √ bu, onun vəzifəsi yox, hüququdur;
- bu, onun nizamnamə kapitalındakı payından asılı olaraq müəyyən edilir;
- borcludur;

193. Tam ortaqlığın iştirakçısı ortaqlığın fəaliyyətində iştirak etməyə borcludurmu?

- nizamnamədə belə vəzifə nəzərdə tutulmamışdır;
- ortaqlığın nizamnaməsində ayrı qayda yoxdursa, borclu deyil;
- nizamnamədə nəzərdə tutulan norma dispozitivdir;
- √ nizamnamə şərtlərinə uyğun olaraq borcludur;
- bu, onun vəzifəsi yox, hüququdur.

194. Şəxs neçə ortaqlıqda tam ortaqlıq ola bilər?

- şəxs ikidən çox ortaqlıqda ortaqlıq ola bilməz;
- şəxs üçdən çox ortaqlıqda ortaqlıq ola bilməz;
- qanunvericilik bununla bağlı heç bir məhdudiyət müəyyən etməyib.
- ortaqlıq iştirakçılarının razılığı ilə şəxs istənilən ortaqlığın iştirakçısı ola bilər;
- √ yalnız bir tam ortaqlıqda;

195. Hüquqi şəxsin olduğu yer hara sayılır ?

- √ daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer;
- heç biri
- hüquqi şəxsin tərəfdaşlarının daha çox olduğu yer;
- hüquqi şəxsin daşınmaz əmlakının yerləşdiyi yer;
- hüquqi şəxsin əmlakının əksəriyyətinin yerləşdiyi yer;

196. Hüquqi şəxsin hüquq qabiliyyəti hansı andan yaranır?

- ilkin razılaşma əldə olunduğu andan;
- hüquqi şəxs fəaliyyətə başladığı andan.
- √ dövlət qeydiyyatına alındığı andan;
- sənədlərin qeydiyyat üçün dövlət orqanına verildiyi andan;
- təsis olunduğu andan;

197. Hansı halda hüquqi şəxsin düzgün anlayışı verilmişdir?

- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər;
- √ qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər.
- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə, vəzifələr daşıya, münisflər məhkəməsində iddiaçı və ya cavabdeh ola bilər;
- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş mülkiyyətində ayrıca əmlakı olan, öz öhdəlikçiliyi üçün bu əmlakla cavabdeh olan öz adından əmlak hüquqları əldə edən və həyata keçirən vəzifələr daşıyan məhkəmədə iddiaçı və ya cavabdeh olan qurumdur;

198. Mülki qanunvericilik normalarının geriyə qüvvəsi varmı?

- hər bir halda geriyə qüvvəsi var;
- heç bir halda yoxdur;
- √ qanunla birbaşa nəzərdə tutulduqda ola bilər;
- məsuliyyəti yüngülləşdirdiyi halda geriyə qüvvəsi var;
- müqavilədə birbaşa nəzərdə tutulduqda ola bilər;

- 199.** Ailə,əmək münasibətləri,təbii ehtiyaclardan istifadə,ətraf mühitin mühafizəsi,müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlı münasibətlərə mülki qanunvericilik normaları şamil edilirmi,,,
- heç bir halda tətbiq olunmur;
 - ✓ adı çəkilən münasibətləri tənzimləyən qanun vericilikdə ayrı qayda yoxdursa mülki qanunvericilik normaları da bu münasibətlərə tətbiq edilir.
 - şamil edilir;
 - tərəflərin razılığı ilə tətbiq olunur;
 - onlar başqa hüquqi aktları ilə tənzimlənilir;
- 200.** Ümumi iddia müddəti nə qədərdir?
- ✓ 10 il
 - 15 il
 - 3 il
 - 30 il
 - 6 il
- 201.** Fiziki şəxslər kimlərdir?
- Azərbaycan Respublikasının bütün vətəndaşları
 - Azərbaycan Respublikasının vətəndaşları,Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
 - ✓ Azərbaycan Respublikasının vətəndaşları,əcnəbilər,vətəndaşlığı olmayan şəxslər
 - Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər
 - Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər
- 202.** Hüquqi nəticəyə səbəb olan hüquqi faktlar hansıdır?
- hüquq yaradan hüquqi faktlar
 - hüquq dəyişən hquqi faktlar
 - ✓ hüquq yaradan hüquqi faktlar, hüquq dəyişən hüquqi faktlar, xitamverici hüquqi faktlar
 - hüquq pozan hüquqi faktlar
 - xitamverici hüquqi faktlar
- 203.** Yuxarıda göstərilənlərdən hansı Azərbaycan Respublikasının mülki hüququnun mənbəyi sayılır?
- qanunlar
 - işgüzar adətlər
 - ✓ məhkəmə presedentləri
 - beynəlxalq müqavilələr
 - qanunlardan aşağı qüvvəli normativ aktlar
- 204.** Aşağıda göstərilənlərdən kimlər mülki hüquq münasibətlərinin subyektləridir?
- yerli özünüidarə orqanları
 - ✓ yuxarıdakı bəndlərdə göstərilənlərin hamısı
 - fiziki şəxslər
 - dövlət hakimiyyət orqanları
 - hüquqi şəxslər
- 205.** Hər hansı fiziki şəxsi digər fiziki şəxsdən fərqləndirən əlamət hansıdır?
- fəaliyyət qabiliyyəti;
 - mülki hüquqları;
 - ✓ ad hüququ;
 - heç bir fərq yoxdur
 - hüquq qabiliyyəti;
- 206.** Hüquqi şəxsin xitamı qaydaları

- sərəncam, təsviyyə;
- ✓ təsviyyə,yenidən təşkilətmə;
- ləğvetmə, təsviyyə;
- ləğvetmə
- icazə, sərəncam;

207. Qanunla hansı növ mülkiyyətə üstün hüquq verilir?

- dövlət;
- ümumi,
- bələdiyyə;
- ✓ heç birinə
- xüsusi;

208. Müqavilələrdən irəli gələn tələblər üzrə iddia müddəti nə qədərdir?

- 2
- 5
- 6
- 10
- ✓ 3

209. Mülki hüquq hansı münasibətləri tənzim edir?

- işçi ilə işəgötürən arasında əmlak münasibətlərini
- ✓ tərəflərin hüquq bərabərliyinə əsaslanan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini
- vergidən yayınma nəticəsində vurulmuş zərərin ödənilməsinə dair münasibətləri
- bankla müştəri arasında kredit münasibətlərini
- bir tərəfin digər tərəfə tabelyinə əsaslanan əmlak münasibətlərini

210. Qanunun analogiyası nədir?

- tərəflərin razılaşması ilə münasibətlərin həll olunması
- işgüzar adətlər əsasında münasibətlərin nizama salınması
- oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının tətbiqi
- ✓ qanunvericilik, tərəflərin razılaşması və ya işgüzar adətlər olmadıqda mülki hüquq münasibətlərinin onların mahiyyətinə zidd olmayan oxşar münasibətləri tənzimləyən qanunvericilik nomaları ilə nizamlanması
- mülki qanunvericilik prinsiplərinin tətbiqi

211. Hansı hüquq sahəsində analogiyaya yol verilir?

- mülki prosesual hüquqda
- vergi hüququnda
- cinayət prosesual hüququnda
- ✓ mülki hüquqda
- cinayət hüququnda

212. Maddi məzmununa görə mülki hüquq münasibətləri hansı növlərə bölünür?

- ✓ əmlak münasibətlərinə və şəxsi qeyri-əmlak münasibətlərinə
- təşkilati hüquq münasibətlərinə
- mütləq hüquq münasibətlərinə
- öhdəlik hüquq münasibətlərinə
- nisbi hüquq münasibətlərinə

213. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsinə hansı hallarda tələb edə bilər?

- bütün hallarda
- yalnız kobud ehtiyatsızlıq nəticəsində vurulmuş zərərin əvəzinin tam tam ödənilməsinə tələb edə bilər
- yalnız qəsdən vurulmuş zərərin əvəzinin tam ödənilməsinə tələb edə bilər

- ✓ qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmayan hallarda
- heç bir halda

214. Fiziki şəxsin mülkü hüquq qabiliyyəti nədir?

- insanın mülkü hüquqlarının olması
- şəxsin öz hərəkətləri ilə mülkü vəzifələr yaratması və icra edilməsi
- şəxsin öz hərəkətləri ilə mülkü hüquqlar əldə etməsi və həyata keçirməsi
- ✓ insanın mülki hüquqlarının olması və insanın mülki hüquq vəzifələri daşması
- insanın mülkü hüquq vəzifələri olması

215. Mülki hüquq qabiliyyəti hansı andan yaranır?

- ✓ doğulduğu andan
- 16 yaşa çatdıqda
- 18 yaşa çatdıqda
- 23 yaşa çatdıqda
- 14 yaşına çatdıqda

216. Himayəçilikdə olanların adından zəruri əqdləri kim bağlayır?

- bütün hallarda özləri
- bütün hallarda onların razılığı ilə himayəçilər
- daşınmaz əmlakla bağlı olduqda onların razılığı ilə himayəçilər
- ✓ bütün hallarda himayəçilərin razılığı ilə özləri
- bütün hallarda himayəçilər

217. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər himayəçi təyin edilə bilərmi?

- bəli
- yaxın qohumlarına münasibətdə ola bilərlər
- qəyumluq və himayəçilik orqanları razılıq verdikdə ola bilər
- şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması ilə bağlı məhkəmə qətnaməsində qadağa yoxdursa ola bilər
- ✓ xeyr

218. əqd nədir?

- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə və xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
- ✓ mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş birtərəfli və ya ikitərəfli iradə ifadəsidir
- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş birtərəfli iradə ifadəsidir
- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir

219. əqd barədə mübahisə edildikdə, əqd nə vaxtdan etibarsız sayılır?

- mübahisə yarandığı andan etibarsız sayılır
- bu barədə məhkəmə qərarının çıxarıldığı andan etibarsız sayılır
- ✓ bağlandığı andan etibarsız sayılır
- məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi andan etibarsız sayılır
- əqdin mübahisə edilməsi barədə digər tərəfə bildirildiyi andan

220. Müddət nədir?

- mülki hüquq və vəzifələrin qüvvədə olduğu vaxtdır
- başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkilməyi tələb etmək üçün vaxtdır
- ümumi hüquqların mövcud olduğu vaxtdır
- mülki hüquq və vəzifələrin məhkəmədə müdafiə edilməsi üçün vaxtdır
- ✓ mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsi ilə bağlı vaxtdır

221. İddia müddəti buraxılıbsa, hüququn müdafiəsi haqqında tələbi məhkəmə baxmağa qəbul etməlidirmi?

- ✓ qəbul etməlidir
- müddət üzürlü səbəbdən ötürüldükdə qəbul edilə bilər
- ümumi iddia müddəti istisna olmaqla digər iddia müddətləri keçibsə qəbul edilməlidir
- ümumi iddia müddəti istisna olmaqla digər iddia müddətləri keçibsə, qəbul etməməlidir
- qəbul etməli deyil

222. Birtərəfli əqd nədir?

- qanuna uyğun olaraq digər tərəfin və ya soruşulmadan bir tərəfin iradə ifadəsi ilə bağlanılan əqddir
- Mülkü Məcəlləyə uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri olan əqddir
- tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri olan əqddir
- ✓ Mülkü Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri və yetərli olan əqddir
- Mülkü Məcəllə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri və yetərli olan, digər tərəfin isə onun etirazsız qəbul etməsi yetərli olan əqddir

223. əqdlər hansı formada bağlana bilər?

- şifahi və ya mürəkkəb
- mürəkkəb və ya sadə
- ✓ şifahi və ya yazılı
- yalnız yazılı
- yazılı və ya sadə

224. Yazılı əqd necə bağlanılır?

- onun məzmununu ifadə edən müəyyən sənədlər tərtibi yolu ilə bağlanılır
- ✓ onun məzmununu ifadə edən və əqdi bağlayan şəxslər və ya onların lazımcı vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanılır
- onun məzmununu ifadə edən və əqdi bağlayan şəxslərin lazımcı vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanılır
- onun məzmununu ifadə edən müəyyən niyyətin rəsmiləşdirilməsi yolu ilə bağlanılır
- onun məzmununu ifadə edən və yalnız əqdi bağlayan şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanılır

225. Bir fiziki şəxs əqd bağlayarkən onun əvəzindən başqa şəxs həmin əqdi imzalaya bilərmi?

- bütün hallarda imzalaya bilər
- fiziki şəxs fəaliyyət qabiliyyətsizdirsə və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılıbsa, başqa şəxs onun bağladığı əqdi imzalaya bilər
- fiziki şəxs savadsızdırsa, başqa şəxs onun bağladığı əqdi imzalaya bilər
- ✓ fiziki şəxs bədən qüsurlu, xəstəliyindən və ya savadsızlığına görə əqdi imzalaya bilmərsə, başqa şəxs onun bağladığı əqdi imzalaya bilər
- heç bir halda imzalaya bilməz

226. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı nə vaxtdan başlanır?

- ✓ təqvim tarixindən sonrakı gün başlanır
- müəyyən hadisənin baş verməsindən sonrakı gün başlanır
- hökmən baş verməli olan hadisənin göstərildiyi gündən sonrakı gün başlanır
- təqvim tarixində göstərilən gündən başlanır
- müəyyən hadisənin baş verdiyi gün başlanır

227. Ümumi iddia müddəti nə qədərdir?

- 3 il
- ✓ 10 il
- 15 il
- 30 il
- 6 il

228. Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti nə qədərdir?

- 3 il
- ✓ 6 il
- 10 il
- 20 il
- 5 il

229. Aşağıdakılardan hansı iddia müddətinin axımının dayandırılmasına səbəb olmur?

- iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda
- fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda
- müvafiq münasibəti tənzimləyən qanun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda
- ✓ müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə
- müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət müəyyənləşdirildikdə

230. Aşağıdakılardan hansı iddia müddətinin axımının kəsilməsidir?

- iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda
- fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda
- müvafiq münasibətləri tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda
- ✓ müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə
- müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət müəyyənləşdirdikdə

231. Aşağıdakılardan hansına iddia müddəti şamil edilmir?

- şəxsi qeyri- əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər
- bütün variantlar
- ✓ mülkiyyətçinin və sahibin hüquqlarının pozuntularının aradan qaldırılması tələbləri, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri
- fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər
- əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri

232. Hansı şərtlər müqavilənin mühüm şərtləri sayılır?

- müqavilədəki predmetinə dair şərtlər
- müqavilənin qiymətinə və icra olunması müddətinə dair şərtlər
- ✓ müqavilənin predmetinə dair şərtlər, MM- də həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər
- tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər
- müqavilənin predmeti və qiymətinə dair şərtlər

233. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif:

- akseptə dəvət sayılır
- ✓ ofertaya dəvət sayılır
- oferta sayılır
- aksept sayılır
- müqavilə bağlamağa dəvət sayılır

234. 3 illik iddia müddəti hansı hallara şamil olunur?

- ümumi iddia müddətinə
- daşınmaz əmlakla bağlı iddia müddətinə
- daşınar əmlakla bağlı iddia müddətinə
- heç bir halda
- ✓ müqavilə tələbləri üzrə iddia müddətinə

235. 10 illik iddia müddəti hansı hallara şamil olunur?

- heç bir halda

- müqavilə tələbləri üzrə iddia müddətinə
- ✓ ümumi iddia müddətinə
- daşınar əmlakla bağlı iddia müddətinə
- daşınmaz əmlakla bağlı iddia müddətinə

236. 6 illik iddia müddəti hansı hallarda şamil olunur?

- ümumi iddia müddəti üzrə
- ✓ daşınmaz əmlakla bağlı iddia müddətində
- daşınar əmlakla bağlı iddia müddətində
- heç bir halda
- müqavilə tələbləri üzrə iddia müddətində

237. Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə məsuliyyət daşıyırlarmı?

- hüquqi şəxsi dövlət qeydiyyatından keçirməyə vəkil edilmiş təsisçi məsuliyyət daşıyır;
- ✓ birgə məsuliyyət daşıyırlar;
- məsuliyyət daşımırırlar;
- hüquq varisliyi üzrə yaradılan hüquqi şəxs məsuliyyət daşıyır.
- subsidiar məsuliyyət daşıyırlar;

238. Hüquqi şəxsin hüquq qabiliyyətinə nə vaxt xitam verilir?

- kreditorlara bildiriş göndərildiyi andan;
- hüquqi şəxsin təsisçiləri ləğvetmə komissiyasını yaratdıqları andan;
- ✓ hüquqi şəxsin ləğvi başa çatdığı andan;
- hüquqi şəxsin ləğvetmə komissiyası yaratmaq barədə qərar qəbul etdiyi andan.
- hüquqi şəxsin hüquqlarının məhdudlaşdırıldığı andan;

239. Hansı sənəd hüquqi şəxsin təsis sənədidir?

- hüquqi şəxsin dövlət qeydiyyatına alınmağı üçün ödənilən dövlət rüsumu haqqında sənəd;
- hüquqi şəxsin təsisçiləri arasında bağlanmış müqavilə;
- hüquqi şəxsin təsisçilərinin yığıncağının protokolu;
- ✓ hüquqi şəxsin təsisçilərinin təsdiq etdiyi nizamnamə.
- lisenziya alınması barədə dövlət orqanının verdiyi sənəd;

240. Hansı bölmə hüquqi şəxsin nümayəndəliyi sayılır?

- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən, hüquqi şəxsin mənafeələrini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə
- ✓ hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və hüquqi şəxsin mənafeələrini təmsil və müdafiə edən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və hüquqi şəxsin yalnız mənafeələrini müdafiə edən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və onun funksiyalarının hamısını həyata keçirən ayrıca bölmə.
- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və hüquqi şəxsin yalnız mənafeələrini təmsil edən ayrıca bölmə;

241. Hansı bölmə hüquqi şəxsin filialı sayılır ?

- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən, hüquqi şəxsin mənafeələrini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən, hüquqi şəxsin mənafeələrini müdafiə edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
- ✓ hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölmə.
- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən, hüquqi mənafeələrini təmsil edən və onun funksiyalarının yalnız bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;

242. İştirakçı tam ortaqlıqdan çıxmasını hansı müddətdə bildirməlidir?

- faktik çıxmasına gecikmə bir il qalmış;
- faktik çıxmasına ən gecikmə üç ay qalmış;
- faktik çıxmasına ən gecikmə iki il qalmış;
- ✓ faktik çıxmasına ən gecikmə altı ay qalmış.
- faktik çıxmasına ən gecikmə iki ay qalmış;

243. əvəzənməz əşyalar hansılardır?

- başqa əşyalardan ümumi əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar;
- ✓ başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar;
- başqa əşyalardan özlərinə xas əlamətlərə görə ayrılmayan fərdi-müəyyən əşyalar;
- başqa əşyalardan ümumi əlamətlərinə görə ayrılmayan fərdi-müəyyən əşyalar.
- başqa əşyalardan gözlə görünə bilən əlamətlər görə ayrılmış fərdi-müəyyən əşyalar;

244. əvəzənməz əşyalar hansılardır?

- növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar və daşınmaz əşyalar;
- növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınmaz əşyalar;
- növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar;
- ✓ növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar.
- növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar və daşınmaz əşyalar;

245. Təxirəsalıcı şərtlə bağlanmış əqd deyəndə nə başa düşülür?

- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- ✓ əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən və ya naməlum hadisədən və ya artıq baş versə də tərəflərə bəlli olmayan hadisədən asılı olarsa, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilməyən hadisədən və ya naməlum hadisədən və ya tərəflərə bəlli olmayan hadisədən asılı olarsa, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi naməlum hadisədən və asılı olduqda, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır.
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən və ya naməlum hadisədən asılı olarsa və hadisə baş verməzsə, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;

246. Ləğvedici şərtlə bağlanmış əqd:

- o əqddir ki, həmin şərtin baş verməməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir;
- o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olsa da, əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir;
- ✓ o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir;
- o əqddir ki, həmin şərtin baş verməməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir.
- o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olmur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir;

247. Mülki hüquq münasibətlərinin əmələ gəlmə əsasları?

- mülki hüquq normaları;
- mülki hüquq subyektləri;
- mülki hüquq obyektləri;
- əmlak və şəxsi qeyri-əmlak münasibətləri
- ✓ hüquqi faktlar;

248. Bağışlama müqaviləsi əqdin hansı növünə aiddir?

- ✓ əvəzsiz
- konstnsual;
- mücərrəd
- pozitiv;
- əvəzli;

249. Yalan əqd:

- tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdiyi hal mövcud deyildir

- əslində mövcud olmayan əqddir
- təbiətdə mövcud olmayan uydurma predmet üzrə bağlanan əqddir
- √ başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir
- ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir

250. Qiymətli kağızların növləri

- təqdimedicisi, adlı, adsız
- √ adlı, adsız, orderli;
- adlı, adsız;
- adlı, orderli;
- təqdimedicisi, adsız, orderli;

251. Uydurma əqd:

- √ ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir
- qeyri-ciddi (zarafatla) iradə ifadə edilmiş əqddir
- başqa əqdi pərdələmək məqsədilə bağlanan əqdlər
- əslində mövcud olmayan əqddir
- təbiətdə mövcud olmayan uydurma predmet üzrə bağlanan əqddir

252. əqd barədə mübahisə edildikdə, əqd nə vaxtdən etibarsız sayılır?

- məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi andan etibarsız sayılır
- √ Bağlandığı andan etibarsız sayılır
- bu barədə məhkəmə qərarının çıxarıldığı andan etibarsız sayılır
- əqdin mübahisə edilməsi barədə digər tərəfə bildirildiyi andan etibarsız sayılır
- mübahisə yarandığı andan etibarsız sayılır

253. İddia müddəti nədir?

- mülki hüquq və vəzifələrin qüvvədə olduğu vaxtdır
- mülki hüquq və vəzifələrin məhkəmədə müdafiə edilməsi üçün vaxtdır
- √ başqa şəxslərin hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək üçün vaxtdır
- mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı ilə bağlı olan gün
- şəxsin öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etdiyi vaxtdır

254. Aşağıdakılardan hansı mülki hüquq münasibətlərinin obyektlərinə aid edilir?

- əşyalar, qeyri-maddi nemətlər
- yaradıcılıq fəaliyyətinin nəticələri, işlər və xidmətlər
- √ əşyalar, qeyri-maddi nemətlər, yaradıcılıq fəaliyyətinin nəticələri, işlər və xidmətlər
- xidmətlər
- işlər

255. Mülki qanunvericilikdə hüquqi şəxsin xitamının hansı qaydası göstərilir?

- √ yenidən təşkilətmə, təsviyyə (ləğvetmə)
- birləşmə
- yenidən təşkilətmə
- təsviyyə (ləğvetmə)
- qoşulma

256. Hüquqi şəxslərin əmələ gəlməsinin üsulları hansılardır?

- sərəncam
- təqdimedicisi normativ üsul, sərəncam
- icazə, təqdimedicisi normativ üsul
- √ sərəncam, icazə, təqdimedicisi normativ üsul
- icazə

257. Hüquqi şəxsin formalaşması üçün aşağıdakı əlamətlərdən hansının olması vacibdir?

- təşkilati vahidlik
- ✓ bütün cavablar düzdür
- mülki dövrüyyədə öz adından çıxış etməsi
- müstəqil əmlak məsuliyyəti
- ayrıca əmlaka malik olma

258. Hansı hallarda məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər?

- fiziki şəxsin olduğu yer məlum olsa da, beş il ərzində o, yaşayış yerində görünməmişsə
- fiziki şəxsin olduğu yer məlum olsa da, yeddi il ərzində o, yaşayış yerində görünməmişsə
- fiziki şəxsin olduğu yer məlum deyildirsə və bir il ərzində o, yaşayış yerində görünməmişsə
- fiziki şəxsin olduğu yer məlum deyildirsə və üç il ərzində o, yaşayış yerində görünməmişsə
- ✓ fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə

259. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti məhdudlaşdırıla bilərmi?

- ✓ yalnız qanunla müəyən edilmiş hallarda və qahdada məhdudlaşdırıla bilər
- yalnız məhkəmənin qərarı ilə məhdudlaşdırıla bilər
- heç bir halda məhdudlaşdırıla bilməz
- yalnız qəyyumluq və himayəçilik orqanının qərarı ilə məhdudlaşdırıla bilər
- yalnız bəzi şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması məhdudlaşdırıla bilər

260. Valideynlər tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın ziyan vurmaları nəticəsində əmələ gəlmiş öhdəliklərə görə məsuliyyət daşıyırlarmı?

- ✓ xeyr
- ziyan qəsdən vurulduqda daşıyırlar
- bəli
- ziyan kobud ehtiyatsızlıq üzündən vurulsad, daşıyırlar
- subsidiar (əlavə) məsuliyyət daşıyırlar

261. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti varmı?

- bəli
- müəyən məqsəd üçün və ya sərbəst istifadə verdiyi vəsait barəsində sərəncam verə bilər
- var, yalnız hədiyyə aldıqları əşyalarla bağlı əqdləri bağlaya bilərlər
- ✓ yoxdur
- var, yalnız xırda məişət əqdləri bağlaya bilərlər

262. Mülkü hüquq fəaliyyət qabiliyyəti tam həcmdə nə vaxtdan yaranır?

- doğulduğu andan
- 14 yaşından
- ✓ 18 yaşından
- 16 yaşından
- 15 yaşından

263. Fiziki şəxsin mülkü hüquq fəaliyyət qabiliyyəti nədir?

- Fiziki şəxsin mülkü hüquq fəaliyyət qabiliyyəti nədir?
- ✓ şəxsin öz hərəkətləri ilə mülkü hüquqlar əldə etməsi və həyata keçirilməsi özü üçün mülkü vəzifələr yaratmaq və icra etmək qabiliyyəti
- şəxsin öz hərəkətləri ilə mülkü hüquq vəzifələri yaratması
- şəxsin öz hərəkətləri ilə mülkü hüquqlar əldə etməsi
- insanın mülkü hüquqlarının olması və insanın mülkü hüquq vəzifələri daşması

264. Fiziki şəxs hansı qaydada hüquq qabiliyyətindən məhrum edilir?

- xüsusilə ağır cinayətlərə cəza məhkum olduqda məhkəmə hökmü ilə
- √ fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz
- şəxs ruhi xəstəliyə düşər olduqda məhkəmə qətnaməsi ilə
- şəxsin özünün qətnaməsi ilə
- maraqlı şəxslərin tələbi ilə məhkəmə qətnaməsi ilə

265. AR Konstitusiyanın 29-cu maddəsinə əsasən xüsusi mülkiyyət hansı öhdəliklərə səbəb olur?

- hüquqi öhdəliklərə
- √ sosial öhdəliklərə
- inzibati öhdəliklərə
- iqtisadi öhdəliklərə
- mülki öhdəliklərə

266. AR-nın Konstitusiyasına əsasən hansı mülkiyyət formaları müəyyənləşdirilmişdir?

- bələdiyyə mülkiyyəti
- şəxsi mülkiyyət
- √ dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət
- xüsusi mülkiyyət
- dövlət mülkiyyəti

267. Mülkiyyətçinin iradəsi nədə ifadə olunur

- əmlakı mühafizə etməkdə;
- vicdanlı sahiblikdə
- maddi nemətlərin istehsalı, bölgüsü, dəyişməsində;
- mülkiyyət hüququnun xitamında;
- √ sahiblik, istifadə, sərəncamda;

268. Vicdansız sahib mülkiyyətçidən nəyi və hansı dövr üçün tələb edə bilər?

- əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri xərclərinin əlli faizinin əvəzini
- vicdansız sahib mülkiyyətçidən heç nə tələb edə bilməz
- √ əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri xərclərin əvəzini
- əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan 15 gün sonradan əmlaka sərf etdiyi bütün xərclərin əvəzini

269. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırıla bilərmi?

- yalnız daşınmaz əmlakın miqdarı və dəyəri qanunvericiliklə məhdudlaşdırıla bilər
- yalnız qeyri-dövlət hüquqi şəxsləri əmlakının dəyəri və miqdarı qanunvericiliklə məhdudlaşdırıla bilər
- heç bir halda məhdudlaşdırıla bilməz
- √ Mülki Məcəllədə nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudlaşdırıla bilər
- dövlət idarəetmə orqanları və bələdiyyə orqanlarının aktları ilə məhdudlaşdırıla bilər

270. AR Konstitusiyanın 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ hansı məqsədlə məhdudlaşdırıla bilər?

- qismən məhdudlaşdırıla bilər
- heç bir halda məhdudlaşdırıla bilməz
- icarə məqsədilə
- müvəqqəti istifadə məqsədilə
- √ sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədilə

271. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırıla bilərmi?

- yalnız daşınmaz əmlakı miqdarı və dəyəri qanunvericiliklə məhdudlaşdırıla bilər
- dövlət idarəetmə orqanları və bələdiyyə orqanlarının aktları ilə məhdudlaşdırıla bilər
- yalnız qeyri-dövlət hüquqi şəxsləri əmlakının dəyəri və miqdarı qanunvericiliklə məhdudlaşdırıla bilər
- √ Mülki Məcəllədə nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudlaşdırıla bilər
- heç bir halda məhdudlaşdırıla bilməz

272. Mülkiyyət hüququnun əldə edilməsinin hansı üsulları vardır?

- ilkin üsul
 - törəmə üsul
 - məhkəmə qaydasına əldə edilməsi
 - müqavilə üzrə mülkiyyət hüququnun əldə edilməsi
- ✓ ilkin və törəmə üsul

273. Aşkar edilən dəfinə, tarix və mədəniyyət abidəsidirsə, dəfinənin gizlədildiyi torpaq sahələrinin mülkiyyətçisinə hansı miqdarda bəxşis verilir?

- dəfinənin dəyərinin 100 faizi miqdarında
 - heç nə verilmir
 - dəfinənin dəyərinin 25 faizi miqdarında
- ✓ dəfinənin dəyərinin 50 faizi miqdarında
- dəfinənin dəyərinin 80 faizi miqdarında

274. əşyaya sahiblik nədir?

- ✓ əşyaya faktiki sahibliyə nail olmaq
- əşyanı saxlayan
 - əşyadan daimi istifadə etmək
 - əşyadan müvəqqəti istifadə etmək
 - əşyanın mülkiyyətçisi olmaq

275. Mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə hansı hallarda mənsub ola bilər?

- ✓ Mülkü Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla
- mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə mənsub ola bilər
 - əmlaka uzun müddətli və fasiləsiz olaraq vicdanlı surətdə sahiblik əsasında
 - yalnız müqavilədə nəzərdə tutulan əsasla
 - Mülkü Məcəllədə nəzərdə tutulan əsasla

276. Vicdansız sahib mülkiyyətçidən nəyi və hansı dövr üçün tələb edə bilər?

- əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri xərclərinin əlli faizinin əvəzini
 - vicdansız sahib mülkiyyətçidən heç nə tələb edə bilməz
 - əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan 15 gün sonradan əmlaka sərf etdiyi bütün xərclərin əvəzini
 - əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri xərclərin əvəzini
- ✓ əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri xərclərin əvəzini

277. Mülkiyyətçi vicdanlı sahibdən əmlakını geri tələb edərkən həmin şəxsdən nəyi və hansı dövrlər üçün tələb edə bilər?

- ✓ onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsinə alındığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsinə tələb edə bilər
- əmlakın onda olduğu son 3 ildə götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsinə
 - əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsinə, əmlakın onda olması ilə bağlı zərərin ödənilməsinə
 - əmlakın onda olduğu son 6 ayda yalnız onun götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsinə
 - əmlakın onda olduğu son 3 ayda onun həm götürdüyü, həm də götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsinə

278. əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski kimin üzərinə düşür?

- istisnasız olaraq yalnız mülkiyyətçinin
- ✓ qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa mülkiyyətçinin
- həmin an mülkiyyətçisinin
 - qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, həmin an əmlakın istifadəçisinin
 - həmin an əmlakın istifadəçisinin

279. Daşınmaz əmlaka hansı hüquqlar dövlət qeydiyyatına alınmalıdır?
- icarə hüququ
 - girov hüququ
 - istifadə hüququ
 - mülkiyyət hüququ
 - ✓ mülkiyyət hüququ, digər hüquqlar, hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı

280. Daşınmaz əmlaka mülkiyyət hüququ hansı andan əmələ gəlir?

- müqavilə bağlandığı andan
- müqavilə notariatda təsdiq edildiyi andan
- əşyanın ləvazimatı və sənədləri verildiyi andan
- ✓ dövlət reyesterində qeydə alındığı andan
- əmlak verildiyi andan

281. Mülkiyyətçinin üzərinə əşyaya qulluq və ya onu saxlamaq vəzifəsi qoyula bilərmi?

- istənilən halda qoyula bilər
- əşyanın qulluq olunmaması ictimai mənafeələrə qəsd edərsə, belə vəzifə qoyula bilər
- əşya mədəni sərvət sayılarsa, belə vəzifə qoyula bilər
- ✓ əşyanın tətbiq edilməsi və ya ona qulluq olunmaması ictimai mənafeələrə qəsd edərsə, belə vəzifə qoyula bilər
- heç bir halda qoyula bilməz

282. əşyaya sahiblik nədir?

- əşyanın mülkiyyətçisi olmaq
- əşyanı saxlayan
- əşyadan daimi istifadə etmək
- ✓ əşyaya faktiki sahibliyə nail olmaq
- əşyadan müvəqqəti istifadə etmək

283. İşgötürənin əsas hüquqları hansılardır?

- işçiləri işə götürmək
- düzgün cavab yoxdur
- ✓ işçiləri işə götürmək, əməyin nəticələrini qəbul etmək, əmək prosesinə rəhbərlik etmək
- əmək prosesinə rəhbərlik etmək
- əməyin nəticələrini qəbul etmək

284. Kollektiv sazişin növləri hansılardır?

- sahə, ərazi
- ✓ baş, sahə, ərazi
- baş, əlavə
- peşə, sahə, sosial
- baş, xüsusi, tarif

285. Kollektiv müqavilə nədir?

- əmək kollektivləri ilə həmkarlar ittifaqı təşkilatları ilə bağladığı müqavilədir
- ✓ işgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan müqavilədir
- işin ümumi prinsiplərini əks etdirən müqavilə
- əməyin şərtlərini, əmək şəraitinin təmin edilməsi ilə bağlı məsələləri müəyyən edən hüquqi aktdır

286. Əmək qanunvericiliyinə əsasən vətəndaşın əmək hüquq subyektliliyi neçə yaşından yaranır?

- 18 yaşından
- 14 yaşından

- √ 15 yaşından
- 17 yaşından
- 16 yaşından

287. İşçi kimlərə deyilir?

- işəgötürənin sərəncamı ilə işəgötürülənlərə
- √ işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı dənilməklə çalışan fiziki şəxsə
- əmək müqaviləsinin tərəflərindən birinə
- əmək müqaviləsi ilə işləyənlərə
- mizdlu çalışanlara

288. Əmək hüquq subyektivliyi nəyi ifadə edir?

- √ bütün cəvəqlər düzdür
- dövlət tərəfindən tanınan hüquq və vəzifələrə malik olmağı
- əmək sahəsində hüquq pozuntularına görə müstəqil surətdə hüquqi məsuliyyət daşımaq qabiliyyətini
- əmək fəaliyyət qabiliyyətli olmağı

289. Əmək hüquq münasibətlərinin yaranmasının əsasını nə təşkil edir?

- görülən konkret iş üzrə razılaşma olduqda
- müəssisə rəhbərinin sərəncamı
- √ əmək müqaviləsi
- normativ hüquqi aktlar
- işçinin əmək qabiliyyəti

290. Əmək hüququnda hüquqi fakt nəyi əks etdirir?

- əmək hüquq münasibətlərdə hüququayğın və hüquqazidd hərəkətləri
- işçinin vəzifələri
- işəgötürənin hüquqları
- hadisələr və hərəkətləri
- √ əmək hüquq münasibətlirnin yaranmasını, dəyişdirilməsini və xitamını

291. Əməyin mühafizəsi qaydalarına əməl edilməsi üzərində nəzarəti hansı dövlət orqanı həyata keçirir?

- AR Vergilər Nazirliyi
- Milli Məclisin Hesablaşma Palatasının auditorları
- √ AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi
- Nazirlər Kabineti
- AR Maliyyə Nazirliyi

292. Əmək hüququ ilə hansı hüquq sahələri arasında müəyyən yaxınlıq vardır?

- √ sosial təminat hüququ, mülki hüquq və inzibati hüquq
- iqtisadi hüquq
- inzibati hüquq
- sosial təminat hüququ
- mülki hüquq

293. Əmək mübahisələrinin həlli üzrə münasibətlər hansılardır?

- bütün növ əmək münasibətlərinin həlli üzrə yaranan münasibətlər
- √ fərdi və kollektiv əmək mübahisələrinin həlli üzrə münasibətlər
- işəgötürən və kollektiv əmək mübahisələrinin həlli üzrə münasibətlər
- bütün cavablar düzdür
- təşkilatın və kollektiv əmək mübahisələrinin həlli üzrə münasibətlər

- 294.** Muzdlu əməyin məqsədi nədir?
- müəyyən müddətə görülən işlər üçün sərf olunan əməyin ödənilməsi
 - √ işəgötürən üçün mənfəət götürmə, əməyin nəticəsinin satılması yolu ilə insanların tələbatlarının ödənilməsi, işçi üçün isə əmək haqqı almaqdır
 - görülən işdən cəlib götürülməsi
 - əməyin nəticəsinin satılması yolu ilə insanların tələbatlarının ödənilməsi
 - yerinə yetirilən iş üçün sərf olunan əməyin müəyyən hissəsinin ödənilməsi
- 295.** Əmək münasibətlərində əmlak elementi kimi muzdlu əmək nədir?
- real əmək haqqının verilməsi
 - görülən işə görə pulun ödənilməsi
 - √ əməyin ödənilməsi, əmək münasibətlərinin iştirakçılarının qarşılıqlı maddi məsuliyyəti
 - əməyin ödənilməsi
 - əmək münasibətlərinin iştirakçılarının maddi məsuliyyəti
- 296.** Əmək münasibətləri nə vaxt yaranır?
- işçi işə başladığında
 - işçi işəgötürənin tapşırığı ilə işə başladığında
 - √ fiziki şəxsin işəgötürənlə bağlanmış əmək müqaviləsi üzrə işçi öz əmək qabiliyyətinin realizəsi ilə bağlı işin yerinə yetirilməsi zamanı
 - işçi əmək kitabçasını aldıqda
 - işəgötürən sərəncam verdikdə
- 297.** əmək hüququnun predmetini nə təşkil edir?
- əmək məcəlləsi
 - işçi ilə işəgötürən arasında yaranan münasibətlər, əmək məcəlləsi
 - əmək məcəlləsi, əmək müqaviləsi
 - √ işçi ilə işəgötürən arasında yaranan muzdlu əmək münasibətləri, əməklə bağlı olan digər törəmə münasibətlər
 - iş vaxtı, istirahət vaxtı, əmək məcəlləsi
- 298.** İş vaxtı nədir?
- hər kəsin öz əmək qabiliyyətini həyata keçirdiyi zamandır
 - işəgötürənin işçi üçün əmək funksiyasını yerinə yetirmək üçün müəyyən etdiyi zamandır
 - əmək fəaliyyətinə sərf olunan zaman
 - √ müddəti qanunla nəzərdə tutulmuş, işçilərin əmək funksiyalarını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır
 - yetkinlik yaşına çatanların əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır
- 299.** əmək müqaviləsi hansı formada bağlanılır?
- √ yazılı, 2 nüsxədə, işəgötürənin əmri ilə;
 - nüsxədə, notariat qaydasında;
 - yazılı 1 nüsxədə, notariat qaydasında
 - sifahi;
 - yazılı, 1 nüsxədə;
- 300.** AR Konstitusiyanın 36-cı maddəsinə əsasən lokaut(sahibkarın xəbərdarlıq etmədən müəssisələri bağlayıb, fəhlələri kütləvi surətdə işdən çıxarmaları) qadağandır:
- müəssisədə işçi təkbaşına tətillərdə
 - √ qanunla müəyyən edilmiş hallar istisna olmaqla
 - müəssisədə kollektiv tətillərdə
 - işçi iş yerini dəyişdikdə
 - müəssisə ləğv edildikdə
- 301.** İstirahət vaxtı

- bayram günləri, matəm günləri, məzuniyyət
- nahar fasiləsi, bayram günləri
- bayram günləri, matəm günləri, fasilə, bazar günləri
- ✓ bayram günləri, fasilə, bazar günləri
- bazar günləri, məcburi məzuniyyət

302. əmək müqaviləsinin bağlanma forması

- sifahi;
- yazılıŞ 1 nüsxədə, notariat qaydasında
- ✓ yazılı, 2 nüsxədə, işəgötürənin əmri ilə;
- nüsxədə, notariat qaydasında;
- yazılı, 1 nüsxədə;

303. İşəgötürən əmək intizamını təşkil edərkən hansı tədbirləri görə bilər?

- əmək müqaviləsinə xitam vermə;
- istirahətə göndərmə
- dövlət təltifinə təqdim olunma;
- ✓ mükafatlandırma və tənbeh;
- töhmət, əmək haqqının saxlanılması;

304. Müəssisələrdə əməyin mühafizəsinə görə məsuliyyəti kim daşıyır

- müvafiq icra hakimiyyəti orqanı;
- işçi
- əmək qanunvericiliyi;
- həmkarlar ittifaqları təşkilatları;
- ✓ müdiriyyət;

305. əmək hüququ vətəndaşların hansı hüquq və azlıqlarının kateqoriyasına aiddir?

- siyasi
- şəxsi
- mülki
- mədəni
- ✓ sosial- iqtisadi

306. Vətəndaş neçə yaşından etibarən əmək müqaviləsinin tərəfi kimi çıxış edə bilər?

- 17 yaş
- 18 yaş
- 14 yaş
- ✓ 15 yaş
- 16 yaş

307. İstirahət vaxtı nədir?

- bayram günləri
- ✓ göstərilənlərin hamısı
- işçinin əmək öhdəliklərinin yerinə yetirilməsindən azad edilməsi, bazar günləri, fasilə
- nahar etmək üçün fasilə
- həmin müddət ərzində işdən azad edilmə

308. əmək hüququnun mənbəyini nə təşkil edir?

- AR-nın Konstitusiyası
- ✓ AR-nın Konstitusiyası, əmək məəcəlləsi
- əmək hüququnun predmeti

- müəssisədaxili nizam-intizam qaydaları
- qanunlar, əmək müqaviləsində nəzərdə tutulan şərtlər

309. əmək hüququnun predmetini nə təşkil edir?

- ✓ işçi ilə işəgötürən arasında yaranan muzzdlu münsibətlər, əməyin mühfizəsi
- əmək məcəlləsi
- əmək məcəlləsi, əmək müqaviləsi
- iş vaxtı, istirahət vaxtı, əmək məcəlləsi
- işçi ilə işəgötürən arasında yaranan münsibətlər, əmək məcəlləsi

310. əmək müqaviləsi nədir?

- işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir
- ✓ işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir
- işəgötürənlə əmək kollektivi arasında yazılı formada bağlanan əmək, sosial, iqtisadi, məişət və digər məsələləri tənzimləyən müqavilədir
- işçi ilə həmkarlar ittifaqı arasında bağlanmış müqavilə
- müəyyən peşə, sahə işçiləri üçün əmək şəraitinin yaradılması üzrə öhdəlikləri əks etdirən müqavilədir

311. əmək müqaviləsinə xitam verilməsinin əlavə şərtləri hansılardır?

- ✓ işçi təqaüdə çıxdıqda, yeni yaşayış yerinə köçdükdə, təhsil müəssisəsinə daxil olduqda
- əmək şəraitinin şərtləri dəyişdikdə, işçi vəfat etdikdə
- müəssisənin mülkiyyətçisi dəyişdikdə, işçi təqaüdə çıxdıqda, vəfat etdikdə
- müqavilənin müddəti bitdikdə, yeni yaşayış yerinə köçdükdə, təqaüdə çıxdıqda
- müəssisə ləğv edildikdə

312. İşə qəbul edilmədikdə hansı səbəb əsas göstərilir?

- ✓ işi bilmək keyfiyyətləri;
- siyasi baxışlarından
- işi bilmək keyfiyyətləri, yaşayış yeri;
- yaşı, yaşayış yeri
- dini baxışları;

313. İstirahət vaxtının növləri

- bayram və bazar günləri, sosial məzuniyyət
- fasilə, məcburi və analıq məzuniyyətləri
- məcburi və yaradıcılıq məzuniyyətləri
- ✓ fasilə, bayram və bazar günləri, məzuniyyət
- bayram günləri, məcburi və əmək məzuniyyətləri

314. Maddi məsuliyyət işçinin üzərinə hansı qaydada qoyulur

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
- ✓ tam və qismən ödəmə;
- qismən ödəmə;
- tam ödəmə;
- məhkəmənin müəyyən etdiyi qaydada

315. Zərərli və təhlükəli işlərdə çalışmağa neçə yaşdan sonra yol verilir?

- 18;
- 19
- 22
- ✓ 21
- 20

316. Kollektiv əmək mübahisələrinin tərəfləri kimlərdir?

- işəgötürən və AR-nın Həmkarlar İttifaqı Konfederasiyası
- işəgötürən və razılaşdırıcı komissiya
- işçi və işəgötürən
- ✓ işəgötürən və əmək kollektivi və ya həmkarlar ittifaqı
- işəgötürən və işçinin nümayəndəsi

317. Kollektiv sazişlərlə bağlı əmək mübahisələrinin tərəfləri kimlərdir?

- ✓ işəgötürənlərin birlikləri, həmkarlar ittifaqı və müvafiq icra hakimiyyəti orqanları
- işəgötürən və razılaşdırıcı komissiya
- işəgötürən və AR-nın Həmkarlar İttifaqı Konfederasiyası
- işəgötürən və işçinin nümayəndəsi
- işəgötürən və əmək kollektivi və ya həmkarlar ittifaqı

318. Obyektinə görə əmək mübahisələrinin hansı növləri vardır?

- pul tələbləri ilə bağlı olan əmək mübahisələri
- iddia və qeyri-iddia əmək xarakterli mübahisələri
- idarəçilik üzrə yaranan əmək mübahisələri
- ✓ pul tələbləri və müəyyən hərəkətlərin yerinə yetirilməsi ilə bağlı olan əmək mübahisələri
- müəyyən hərəkətlərin yerinə yetirilməsi ilə bağlı olan əmək mübahisələri

319. Qısaltılmış iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- həkimlərə, müəllimlərə
- ailə üzvlərindən xroniki xəstəliyi olanlara, 14-16 yaşadək əlil uşağı olan qadınlara
- ✓ əmək şəraiti insan sağlamlığı üçün zərərli olan istehsalatda çalışanlara
- 12-ci qrup əlillərə,
- 16 yaşı tamam olmayanlara

320. Fərdi əmək mübahisələrinin tərəfləri kimlərdir?

- işəgötürən və AR-nın Həmkarlar İttifaqı Konfederasiyası
- işəgötürən və razılaşdırıcı komissiya
- ✓ işçi və işəgötürən
- işəgötürən və əmək kollektivi və ya həmkarlar ittifaqı
- işəgötürən və işçinin nümayəndəsi

321. Hüquqi təbiətinə görə aşağıdakılardan hansı qeyri-iddia xarakterli əmək mübahisələridir?

- ✓ yeni əmək şərtləri müəyyən edildikdə və ya mövcud əmək şərtləri dəyişdirildikdə yaranan əmək mübahisələri
- idarəçilik üzrə yaranan əmək mübahisələri
- fərdi əmək mübahisələri
- fərdi və kollektiv əmək mübahisələri
- kollektiv əmək mübahisələri

322. Hüquqi təbiətinə görə aşağıdakılardan hansı iddia xarakterli əmək mübahisələridir?

- ✓ fərdi əmək mübahisələri
- fərdi və kollektiv əmək mübahisələri
- idarəçilik üzrə yaranan əmək mübahisələr
- təşkilati əmək mübahisələri
- kollektiv əmək mübahisələri

323. Xarakterinə görə əmək mübahisələrinin hansı növləri vardır?

- fərdi əmək mübahisələri

- kollektiv əmək mübahisələri
- √ iddia və qeyri-iddia əmək xarakterli mübahisələri
- idarəçilik üzrə yaranan əmək mübahisələri
- təşkilati əmək mübahisələri

324. Subyektlərinə görə əmək mübahisələrinin hansı növləri vardır?

- fərdi əmək mübahisələri
- √ fərdi və kollektiv əmək mübahisələri
- idarəçilik üzrə yaranan əmək mübahisələr
- təşkilati əmək mübahisələri
- kollektiv əmək mübahisələri

325. əmək mübahisələrini hansı əsaslara görə təsnifləşdirmək olar?

- mübahisə edən subyektlərə görə
- mübahisənin motivinə görə
- √ mübahisə edən subyektlərə, mübahisənin xarakterinə və mübahisənin obyektinə görə
- mübahisənin obyektinə görə
- mübahisənin xarakterinə görə

326. əmək qanunvericiliyi maddi məsuliyyətin hansı növünü nəzərdə tutur?

- tam ödənilməsi
- √ tam və qismən
- məhkəmə tərəfindən müəyyən edilmiş qaydada
- əvvəlcədən müəyyən olunmuş qaydada
- qismən ödənilməsi

327. İstirahət günlərinin növləri hansılardır?

- məcburi və analıq məzuniyyətləri
- fasilə, sosial məzuniyyət, bayram günləri
- bayram günləri, məcburi, əmək və analıq məzuniyyəti
- √ fasilə, bayram və bazar günləri, məzuniyyət
- fasilə, məcburi və analıq məzuniyyətləri

328. Natamam iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- I və II qrup əlillərə, ailə üzvlərindən xroniki xəstəliyi olan işçilərə və s.
- həkimlərə, müəllimlərə
- elektrotexniki qurğularda, cihazlarda işləyənlərə
- √ ailə üzvlərindən xroniki xəstəliyi olan işçilərə, 14-16 yaşadək əlil uşağı olan qadınlara
- 16 yaşadək olan işçilərə

329. 36 saatlıq iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- 16-18 yaşadək olan işçilərə
- təqaüd yaşına çatmış işçilərə
- 16 yaşadək olan işçilərə
- xüsusi xarakterli işlərdə çalışanlara
- √ I və II qrup əlillərə, hamilə və yaşayarımadək uşağı olan qadınlara, həkimlərə, müəllimlərə, 16 - 18 yaşları olan işçilərə

330. 24 saatlıq iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- hamilə və yaşayarımadək uşağı olan qadınlara, həkimlərə, müəllimlərə
- xüsusi xarakterli işlərdə çalışanlara
- 16-18 yaşadək olan işçilərə
- √ 16 yaşadək olan işçilərə
- I və II qrup əlillərə

331. əmək müqaviləsinə xitam verilməsinin əlavə şərtləri hansılardır?

- müəssisənin mülkiyyətçisi dəyişdikdə, işçi təqaüdə çıxdıqda, vəfat etdikdə
- əmək şəraitinin şərtləri dəyişdikdə, işçi vəfat etdikdə
- ✓ işçi təqüdə çıxdıqda, yeni yaşayış yerinə köçdükdə, təhsil müəssisəsinə daxil olduqda
- müəssisə ləğv edildikdə
- müqavilənin müddəti bitdikdə, yeni yaşayış yerinə köçdükdə, təqaüdə çıxdıqda

332. Məşğulluq nə deməkdir?

- vətəndaşların qazanc gətirən hər hansı fəaliyyətidir
- vətəndaşın istehsal və yaradıcı əməyə öz qabiliyyətini sərf etmək hüququdur
- yalnız AR vətəndaşlarının respublika qanunvericiliyinə zidd olmayan fəaliyyətidir
- baş məşğulluq idarəsində qeydiyyatda olan vətəndaşların gəlir gətirən fəaliyyətidir
- ✓ AR vətəndaşlarının və əcnəbilərin respublika qanunvericiliyinə zidd olmayan qazanc gətirən fəaliyyətidir

333. Kollektiv sazişin növləri hansılardır?

- ✓ baş, sahə, ərazi
- baş, xüsusi, tarif]
- sahə, ərazi
- peşə, sahə, sosial
- baş, əlavə

334. Kollektiv saziş nədir?

- güzəştli əmək və sosial iqtisadi şərtlər nəzərdə tutan hüquqi aktdır
- ✓ müəyyən peşə, sahə işçiləri üçün əmək şəraitinin yaradılması, sosial müdafiə üzrə öhdəlikləri əks etdirən normativ aktdır
- kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsini əks etdirən sənəddir
- kollektiv müqavilənin bir növüdür
- əməyin ödənilməsi, məşğulluq, əməyin mühafizəsi və s. şərtləri əks etdirən normativ aktdır

335. Kollektiv müqavilə nədir?

- ✓ işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan müqavilədir
- əmək kollektivləri ilə həmkarlar ittifaqı təşkilatları ilə bağladığı müqavilədir
- notariat qaydasında təsdiq edilən sənəddir
- əməyin şərtlərini, əmək şəraitinin təmin edilməsi ilə bağlı məsələləri müəyyən edən hüquqi aktdır
- əmək hüququnun mənbəyidir

336. əmək müqaviləsinin şərtlərinə hansılar aiddir?

- qanunvericilikdə nəzərdə tutulan, həmkarlar ittifaqları təşkilatlarının müəyyən etdiyi şərtlər
- ümumi, əsas və əlavə şərtlər
- ✓ qanunvericilikdə nəzərdə tutulan zəruri şərtlər, tərəflərin razılığı əsasında müəyyənləşdirilən əlavə şərtlər
- qanunvericilikdə nəzərdə tutulan şərtlər, əsas və əlavə şərtlər, tərəflərin hüquq və vəzifələrini müəyyən edən şərtlər
- işəgötürənin müəyyən etdiyi zəruri şərtlər

337. əmək qanunvericiliyində müəssisədə əməyin mühafizəsi kimin üzərinə qoyulur?

- həmkarlar ittifaqları təşkilatlarının
- ✓ müəssisə rəhbərinin
- mülkiyyətçinin
- icra hakimiyyəti orqanının
- əmək məcəlləsinin

338. İşəgötürən əmək müqaviləsini hansı hallarda ləğv edir?

- İşçi vəfat etdikdə, hərbi xidmətə çağırıldıqda, işçilərin sayı ixtisar edildikdə;

- əmək şəraitinin şərtləri dəyişdikdə, işçi hərbi xidmətə çağırıldıqda
- işçi azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə, əmək funksiyasını yerinə yetirmədikdə, müqavilənin vaxtı bitdikdə;
- ✓ müəssisə ləğv edildikdə, işçilərin sayı ixtisar edildikdə, işçi əmək funksiyasını yerinə yetirmədikdə;
- müqavilənin müddəti bitdikdə, müəssisə ləğv edildikdə, işçi vəfat etdikdə

339. əmək məzuniyyətinin müddəti

- 30,60
- 21,25,30,42
- 21,30
- ✓ 21,30,56
- 30,56

340. Məzuniyyətin növləri

- əsas, əlavə, ödənişsiz, ödənişli
- əmək, analıq
- əmək, analıq, sosial
- təhsil və yaradıcılıq, əmək, ödənişli, sosial
- ✓ əmək, sosial, təhsil və yaradıcılıq, ödənişsiz

341. Tətilin keçirilməsi özündə hansı mərhələləri birləşdirir?

- razılığın əldə edilməsi və tətilin başa çatması
- ✓ bütün cavablar düzdür
- tətilin keçirilməsi haqqında qərarın qəbulu və elan edilməsi
- işin dayandırılması və barışdırıcı prosedurların həyata keçirilməsi
- zəruri olduğu halda tətilin dayandırılması

342. İşəgötürən nə qədər müddətə yazılı xəbərdarlıq etməklə müəssisəni bağlayacağı barədə lokaut elan edə bilər?

- ✓ müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 10 gün qalmış
- müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 1 ay qalmış
- müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 1 həftə qalmış
- müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 5 gün qalmış
- müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 15 gün qalmış

343. Tətil nədir?

- işçilərin kütləvi şəkildə işdən azad olması
- işçilərin müvəqqəti olaraq əmək funksiyalarının icrasından tam və ya qismən məcburi imtina etməsi
- işçilərin müvəqqəti olaraq əmək funksiyalarının icrasından qismən könüllü imtina etməsi
- işçilərin müvəqqəti olaraq əmək funksiyalarının icrasından tam könüllü imtina etməsi
- ✓ işçilərin müvəqqəti olaraq əmək funksiyalarının icrasından tam və ya qismən könüllü imtina etməsi

344. əmək arbitrajında kollektiv əmək mübahisələrinə baxılma müddəti nə qədərdir?

- 15 iş günündən çox olmamalıdır
- 1 aydan çox olmamalıdır
- 5 iş günündən çox olmamalıdır
- ✓ 7 iş günündən çox olmamalıdır
- 10 iş günündən çox olmamalıdır

345. Kollektiv əmək mübahisələrinin həlli üçün hansı barışdırıcı üsullardan istifadə olunur?

- ✓ razılaşdırıcı komissiyadan, vasitəçidən və əmək arbitrajından
- vasitəçidən və əmək arbitrajından
- əmək arbitrajından
- vasitəçidən
- razılaşdırıcı komissiyadan

346. İşçilərin həyatına və sağlamlığına dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia müddəti nə qədərdir?

- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 ay ərzində
- ✓ bu halda iddia müddəti şamil edilmir
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 2 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində

347. Pul və əmlak tələbləri ilə bağlı işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən nə qədər müddətə məhkəməyə müraciət edə bilər?

- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 2 ay ərzində
- ✓ hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 15 gün ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 ay ərzində

348. İşçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən nə qədər müddətə məhkəməyə müraciət edə bilər?

- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 15 gün ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 həftə ərzində
- ✓ hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 2 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 ay ərzində

349. Fərdi əmək mübahisələrinə hansı dövlət orqanı tərəfindən baxılır?

- ✓ rayon (şəhər) məhkəmələri tərəfindən
- əmək arbitrları tərəfindən
- razılaşdırıcı komissiyalar tərəfindən
- işəgötürən tərəfindən
- həmkarlar ittifaqı tərəfindən

350. Kollektiv müqavilə və sazişin quruluş və məzmununu kim müəyyən edir?

- ✓ tərəflər
- icra hakimiyyəti orqanının nümayəndəsi
- müəssisənin rəhbəri
- əmək kollektivi
- həmkarlar ittifaqları təşkilatları

351. İşsiz statusu almaq hüququ olmayan vətəndaşlara kimlər aiddir?

- qeydiyyatdan alındıqdan sonra iş axtarmaq məqsədilə üzürsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına gəlməyənlər, yetkinlik yaşına çatmayanlar, təqaüdüçülər
- ailə başçısını itirməyə görə təyin olunmuş pensiya alanlar, 14 yaşına çatmayanlar
- yetkinlik yaşına çatmayanlar, təqaüdüçülər
- 16 yaşına çatmayanlar, iki dəfə münasib işdən imtina edənlər, ilk dəfə iş axtaranlar
- ✓ 15 yaşına çatmayanlar, təqaüdüçülər, iki münasib işdən imtina edənlər, ilk dəfə iş axtaranlar, azadlıqdan məhrumetmə cəzası çəkənlər

352. Baş kollektiv saziş nəyi müəyyən edir?

- sosial müdafiə üzrə öhdəlikləri
- respublikada şirkətlərin və idarələrin həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətini
- müvafiq sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları üçün əmək şəraitini və sosial təminatlarını
- ✓ respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini
- ərazi xüsusiyyətləri ilə bağlı sosial-iqtisadi problemlərin həlli şərtlərini

353. Kollektiv sazişin tərəfləri kimlər ola bilər?

- həmkarlar ittifaqları birlikləri, işəgötürən
- müvafiq icra hakimiyyəti orqanı, sosial qurumlar
- işçi və işəgötürən
- işəgötürən, sosial qurumlar
- ✓ müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları birlikləri, işəgötürənin nümayəndəli orqanı

354. Kollektiv müqavilənin layihəsi kim tərəfindən təsdiq edilir?

- əmək kollektivinin komissiyası tərəfindən
- notariat qaydasında
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən
- müəssisənin rəhbəri tərəfindən
- ✓ həmkarlar ittifaqları təşkilatlarının işçilərin 50%-dən çox iştirak etdiyi ümumi konfransı tərəfindən

355. əmək müqaviləsi işəgötürən tərəfindən hansı əsaslarla ləğv edilə bilər?

- müqavilənin müddəti bitdikdə, müəssisə ləğv edildikdə, əmək şəraitinin şərtləri dəyişdirildikdə. İşçi mülkiyyətçiyə maddi ziyan vurduqda
- ✓ müəssisə ləğv edildikdə, işçilərin sayı ixtisar edildikdə, işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə
- işçi vəfat etdikdə, azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə, hərbi xidmətə çağrıldıqda
- müqavilənin müddəti bitdikdə, işçi vəfat etdikdə, işçi hərbi xidmətə çağrıldıqda
- müəssisə ləğv edildikdə, işçilərin sayı ixtisar edildikdə, işçi vəfat etdikdə, işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə

356. əmək müqaviləsinə hansı hallarda tərəflərin iradəsindən asılı olmadan xitam verilir?

- işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, müəssisə ləğv edildikdə, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə, vəfat etdikdə
- işçi başqa işəgötürənlə müqavilə bağladıqda
- işçi yeni yaşayış yerinə köçdükdə, hərbi xidmətə çağrıldıqda, azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə
- ✓ işçi hərbi xidmətə çağrıldıqda, vəfat etdikdə, azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə
- işçi təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün təhsil müəssisəsinə daxil olduqda, 6 aydan çox müddətə fəaliyyət qabiliyyətini itirdikdə, vəfat etdikdə

357. Məzuniyyətin növləri hansılardır?

- ✓ əmək, sosial, təhsil və yaradıcılıq, ödənişsiz məzuniyyət
- əsas, əlavə, ödənişli, sosial məzuniyyət
- əsas, əlavə, ödənişli, sosial məzuniyyət
- təhsil və yaradıcılıq, əmək, ödənişli və sosial məzuniyyət
- əsas, əlavə, ödənişsiz, ödənişli məzuniyyət

358. Cinayətin obyektiv cəhətinin elementi yalnız hərəkət, yaxud da hərəkətsizlik əlaməti ilə xarakterizə edilirsə – belə cinayət tərkibi quruluşuna görə tərkibin hansı növünə aiddir:

- mürəkkəb.
- əsas tərkib;
- sadə;
- maddi;
- ✓ formal;

359. Cinayət tərkibinin elementlərinin biri, yaxud bir neçəsi zəruri əlamətlə yanaşı əlavə əlamətlə xarakterizə olunursa – belə tərkib, tərkiblərin təsnifatında hansı növə aid edilir:

- alternativ;
- sadə;
- maddi;
- formal.
- ✓ mürəkkəb;

360. Cinayət tərkibinin əlamətləri onun ancaq dörd elementini xarakterizə edirsə, belə tərkib cinayət tərkibinin hansı növünə aiddir:

- √ sadə tərkib;
- alternativ tərkib;
- formal tərkib;
- mürəkkəb tərkib;
- maddi tərkib.

361. Cinayət tərkibinin elementlərini göstərin

- √ cinayətin tərkibinin elementləri cinayətin fikrən parçalanan dörd elementini (obyekti, obyektiv cəhəti, subyektivi və subyektiv cəhəti) nəzərdə tutur;
- cinayət tərkibinin elementləri (obyekt, obyektiv əhəhət, subyekt və subyektiv əhəhət) cinayətin ideal obrazını yaradır, cinayət tərkibinin əlamətləri cinayətin elementlərini konkretləşdirən qanuna daxil edilən informasiyalardır.
- cinayət tərkibinin əlamətləri və cinayət tərkibinin elementləri eyni mənalı anlayışlardır;
- cinayət tərkibinin elementləri – cinayət qanununa daxil edilən, cinayət hissələrinin ideal obrazıdır (anlayışdır);
- cinayətin fikri parçalanan dörd elementi – reallıqda yaşamış hadisənin hissələridir;

362. Cinayət tərkibini hansı əlamətlər xarakterizə edir?

- cinayətin obyektini səciyyələndirilən əlamətlər;
- cinayətin subyektivi və subyektiv cəhətini səciyyələndirilən əlamətlər;
- cinayətin obyektiv cəhətini səciyyələndirilən əlamətlər;
- cinayətin obyektivi və obyektiv cəhətini səciyyələndirilən əlamətlər;
- √ cinayətin obyektivi və obyektiv cəhətini, subyektivi və subyektiv cəhətini səciyyələndirilən əlamətlər.

363. Cinayət tərkibi nədir?

- √ ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə edilən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin cəmidir.
- hüquq pozuntusunun bütün faktiki hallarıdır;
- hər hansı əməlin tipik əlamətlərini müəyyən edilən, məntiqi-hüquqi modeldir;
- sosial mühitdə baş verən insanın davranış aktıdır;
- ictimai-təhlükəli əmələ verilən hüquqi qiymətdir;

364. Qüvvədə olan CM-nin hansı maddəsində cinayət məsuliyyətinin əsasları təsbit edilmişdir?

- 19-cu maddə;
- 24-cü maddə.
- 2-ci maddə;
- √ 3-cü maddə;
- 7-ci maddə;

365. Kim şəxsi törədilən cinayətdə təqsirli sayıb onun barəsində cəza təyin edə bilər:

- apelyasiya məhkəməsi;
- prokuror.
- istintaq aparən müstəntiq;
- konstitusiyaya məhkəməsi;
- √ məhkəmə;

366. Aşağıda sadalanan hallardan hansı məsuliyyətin əsaslarını tam əks etdirir?

- cinayətin törədilməsində təqsirin olması;
- konkret şəxs tərəfindən cinayətin törədilməsi.
- törədilən ictimai-təhlükəli əməlin təqsirli və qeyri-hüquqi olması;
- √ törədilən əməldə cinayət qanununda nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətlərinin mövud olması;
- ictimai təhlükəli və qeyri-hüquqi əməlin törədilməsi;

367. Cinayət məsuliyyəti nədir?

- şəxsin törətədiyi əmələ görə – barəsində qəti imkan tədbiri tətbiq edilməsilə bağlı – cavabdehliyinin yaranması;
- şəxsin törətədiyi əmələ görə – barəsində ittiham aktının elan edilməsi ilə bağlı – yaranan aavabdehlikdir
- ✓ şəxsin törətədiyi əmələ görə – müstəntiq tərəfindən onun müqəssirziliyə cəlb edilməsilə bağlı – yaranan cavabdehliyidir;
- şəxsin törətədiyi əmələ görə – istintaq orqanı qarşısında – ifadə vermək öhdəliyidir;
- şəxsin törətədiyi əmələ görə – məhkəmə tərəfindən dövlət adından mühakimə edilməsi və hökmlə ona cəza tətbiq edilməsilə bağlı – məhrumiyyətlərə məruz qalmaq cavabdehliyidir.

368. Cinayət törədərkən tutulan şəxs nə zaman müdafiəçinin köməyindən istifadə edə bilər

- ✓ tutulduqdan sonra
- barəsində ittiham aktı tərtib edildikdən sonra
- ibtidai araşdırma tamamlandıqdan sonra
- ibtidai araşdırma başlandıqdan sonra
- prosesual məcburiyyət tədbiri kimi həbsə alındıqdan sonra

369. Tutulma və ya həbs olunma yolu ilə azadlığı məhdudlaşdırılmış şəxs

- qohumlarının və dostlarının dəvət olunmasını tələb edə bilər
- jurnalistlərin və insan hüquqlarının müdafiə təşkilatlarının dəvət olunmasını tələb edə bilər
- prokurorunun yanına aparılmasını tələb edə bilər
- hakim yanına aparılmasını tələb edə bilər
- ✓ vəkil dəvət olunmasını tələb edə bilər

370. Azadlıq hüququnun məhdudlaşdırma metodları hansılardır?

- Tutma, azadlıqdan məhrum etmə, məcburi qaydada gətirilmə
- ✓ tutma, həbsə alma və azadlıqdan məhrum etmə
- azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrum etmə və həbsə alma
- məcburi qaydada gətirilmə, həbsə alma və azadlıqdan məhrum etmə
- İnzibati qaydada saxlama, həbsə alma və azadlıqdan məhrum etmə

371. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi neçə maddədən ibarətdir?

- ✓ 353
- 200
- 1325
- 317
- 221

372. Cinayət anlayışı AR Cinayət məəcəlləsinin aşağıda göstərilən hansı maddələrində müəyyən edilib?

- 41
- ✓ 14
- 15
- 31
- 24

373. Cinayət qanunu nə vaxt qüvvəyə minir?

- qanun layihəsi Mili Məclisdə qəbul edildikdən, Prezident tərəfindən təsdiq edildikdən, habelə mətbuatda dərc edildikdən sonra 24 saat müddətində qüvvəyə minir
- qanun layihəsi Mili Məclisdə qəbul edildikdən dərhal sonra qüvvəyə minir
- ✓ Qanun layihəsi Milli Məclisdə qəbul edildikdən, Prezident tərəfindən təsdiq edildikdən sonra və məlumatda dərc edilən gündən (qanunda başqa göstəriş yoxdursa) qanun qüvvəyə minmiş hesab edilir
- Qanun layihəsi Milli Məclisdə qəbul edildiyi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir
- Qanun layihəsi Milli Məclisdə qəbul edilən və mətbuatda dərc edilən gündən qüvvəyə minir

374. əla alma, sövdələşmə, hədə-qorxu gəlmə ilə cinayət törətməyə sövq edən şəxs necə adlanır?

- Təşkilatçı

- İcraçı
- iştirakçı
- ✓ Təhrikçi
- Köməkçi

375. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi hansı normativ-hüquqi aktlardan ibarətdir?

- AR Cinayət Məcəlləsindən, məhkəmə prezidentlərindən, adətlərdən.
- ✓ AR Konstitusiyasından, AR Cinayət Məcəlləsindən, beynəlxalq hüquq normaları
- AR Cinayət Məcəlləsindən, beynəlxalq hüquqi normalardan;
- Yalnız AR Cinayət Məcəlləsindən;
- AR Cinayət Məcəlləsindən, Prezidentin sərəncamlarından;

376. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi neçədir?

- istənilən yaş həddi
- ✓ 14 yaş
- 16 yaş
- 18 yaş
- 20 yaş

377. Cinayətin obyektı deyiləndə nə başa düşülür?

- cinayət törədildikdə istifadə olunan ələt.
- Cinayət hüququ tərəfindən qorunan ictimai münasibətlər məcmusu;
- Məhkəmə qərarları ilə qorunan ictimai münasibətlər məcmusu;
- ✓ insan və vətəndaş hüquq və azadlıqları, mülkiyyət və ictimai qaydalar və cəza təhdidi ilə qorunan digər ictimai münasibətlər
- obyektiv dünyanın predmeti hansına cinayət törədildikdə bilavasitə təsir göstərilir;

378. Cinayət subyektlərinin əlamətləri hansıdır?

- ✓ Qanunda göstərilən yaş həddinə çatması, anlaqlı vəziyyətdə olması;
- ictimai təhlükəli əməlin törətməsi;
- 16 yaşına çatdıqda
- Anlaqlı vəziyyətdə olması;
- anlaqsızlıq

379. Cinayətin törədildiyi vaxt hansı andan başlayır?

- İctimai təhlükəli nəticənin baş verdiyi andan;
- ✓ İctimai təhlükəli əməlin törədildiyi andan;
- İctimai təhlükəli əmələ cəhd edilməsi anından.
- İctimai təhlükəli əməlin həyata keçirilməsi anından;
- İctimai təhlükəli əməlin törədilməsinin məlum olduğu andan;

380. Cinayət hüququ nədir?

- Adətlərdir
- Cinayət prosesual hüququn bir hissəsidir.
- ✓ Bu elm cinayət hüquqi nəzəriyələrin və ideyaların cinayətin və cəza haqqında təsəffürün yaranması onun tarixi inkişafı perspektivləri və vəziyyəti haqqında sistemdir
- Mülki hüququn bir bölməsidir;
- Məhkəmələrin qərarlarıdır;

381. Hansı alternativ cavabda cinayət hüququnun tənzim predmeti aydın ifadə edilmişdir:

- cinayət hüququ ilə qorunan ictimai münasibətlərdir;
- törədilən cinayətə görə cəzanın tətbiqilə bağlı məsələlərin tənzimi;
- cinayət hüquq normaları ilə tənzim edilən münasibətlər.
- cinayətin törədilməsi ilə cinayət məsuliyyəti məsələsinin yaranmasının tənzimi;

✓ cinayət hüququnun predmeti – cinayətin törədilməsilə yaranan ictimai münasibətlərdir;

382. Cinayətin obyektiv cəhətinin elementi hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də ictimai təhlükəli nəticə ilə səciyyələnirsə, belə tərkib quruluşuna görə tərkibin hansı növünə aiddir:

- sadə;
- ✓ maddi;
- mürəkkəb;
- kəsik;
- formal.

383. Cavabların hansında cinayət hüququnun prinsipinin təyinatı daha dəqiq müəyyən edilmişdir:

- ✓ cinayət hüququnun prinsipi – cinayət hüquq normasında təsbit olunan, cinayət hüququnun və onun institutlarının təbiətini müəyyən edən, cinayətkarlıqla mübarizədə hüquq yaradıcılığının və hüququn tətbiqi ilə bağlı fəaliyyətin əsas istiqamətləridir;
- cinayət hüququnun prinsipi – cinayət hüququnun tətbiqi ilə bağlı rəhbər ideyalardır;
- cinayət hüququnun prinsipi – əməlin kriminallaşdırılması və əməllərin cinayət olmasını aradan qaldıran, cinayət məsuliyyətinin diferensasiyası ilə bağlı fəaliyyətin rəhbər istiqamətləridir.
- cinayət hüququnun prinsipi – məsuliyyətin həlli ilə cəza təyini ilə, məsuliyyətdən və cəzadan azad etmə ilə bağlı rəhbər ideyalardır (istiqamətlərdir);
- cinayət hüququnun prinsipi – cinayətin tövsifi və cəza təyini ilə bağlı əsaslardır;

384. Cavabların hansında cinayət hüququnun vəzifələri daha dolğun ifadə edilmişdir:

- cinayət hüququnun vəzifəsi – şəxsiyyəti, onun həyatını, səhhətini, şərəf və ləyaqətini, vətəndaşların konstitusion hüquqlarını, mülkiyyəti qorumaq;
- ✓ cinayət hüququnun vəzifəsi – sülhün və insanlığın təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaşın hüquq və vəzifələrini, mülkiyyət, iqtisadi fəaliyyət, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühit, respublikanın konstitusiyaya quruluşunu cinayətkar qəsdlərdən qorumaq.
- cinayət hüququnun vəzifəsi – Azərbaycan Respublikasının konstitusiyaya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdır;
- cinayət hüququnun vəzifəsi – sülhün və insanlığın təhlükəsizliyini təmin etməkdən, ictimai qaydanı və ictimai təhlükəsizliyi qorumaqdır;
- cinayət hüququnun vəzifəsi – insan və vətəndaşın hüquq və azadlıqlarını qorumaqdır

385. Cinayətdə iştirakçılıq nədir?

- ✓ cinayətin iki və daha çox şəxs tərəfindən törədilməsi
- cinayəti iki nəfərin törətməsi:
- cinayətin beş nəfərin törətməsi:
- cinayəti yetkinlik yaşına çatmayan tərəfindən törədilməsi:
- cinayətin dörd nəfərin törətməsi:

386. Yetkinlik yaşına çatmayanlara tətbiq edilən cəza növü?

- cərimə:
- vətəndaşlıqdan məhrum edilmə:
- övladlıqdan məhrum edilmə:
- müəyyən cəza təyininə:
- ✓ cərimə, ictimai işlər, islah işləri, azadlıqdan məhrum etmə

387. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə cəlb olunma yaş həddi?

- 10 yaş:
- ✓ 14 yaş
- 17 yaş:
- 15 yaş:
- 12 yaş:

388. Cinayət məsuliyyətinə hansı yaş həddində cəlb edilir?

- 18 yaş:
- 13 yaş:

- 15 yaş:
- 12 yaş:
- ✓ 14 yaş

389. Cinayətin subyekti kimdir?

- müəssisələr:
- dövlət orqanları:
- hüquqi şəxslər:
- ictimai birliklər:
- ✓ fiziki şəxslər

390. Cinayətin subyektiv tərəfi:

- ✓ motiv ,məqsəd,təqsir
- hərəkət və ya hərəkətsizlik:
- cəzalanmalı əməl:
- qeyri əxlaqi əməl:
- təqsirli əməl:

391. Cinayət hüququnun mənbəyini nə təşkil edir?

- prezident fərmanları:
- mülkü məcəllə
- Cinayət- prosessual məcəllə:
- qanunlar:
- ✓ cinayət məcəlləsi

392. Cinayətin əsas əlamətləri?

- hərəkət və ya hərəkətsizlik:
- qeyri əxlaqilik:
- ✓ təqsirlilik
- xəsarət yetirmək təhlükəsi:
- cinayətdə iştirakçılıq:

393. Cinayət nədir?

- hərəkət və ya hərəkətsizlik:
- ✓ qeyri-hüquqi, cəzalandırılmalı olan, qeyri-əxlaqi, ictimai təhlükəli, təqsirli əməl
- təqsirli hərəkət:
- mühəvizəedici hərəkət:
- qanuna zidd hərəkət:

394. Cinayət hüququnun predmetini nə təşkil edir?

- əmlak münasibətləri:
- əmlak və şəxsi qeyri əmlak münasibətləri:
- ✓ cinayətin baş verməsi ilə əlaqədar olan ictimai münasibətlər
- cinayəti törətmiş şəxslər:
- ictimai münasibətlər:

395. Hansı cinayət qanununun geriyə qüvvəsi vardır?

- cəzanı ağırlaşdıran qanun;
- cəzanı yüngülləşdirən ara qanunlar.
- qüvvədə olan qanunu ləğv edən, yaxud da dəyişdirən qanun;
- əməlin cəzalanmalı olmasını müəyyən edən qanunun;
- ✓ əməlin ictimai təhlükəliliyini aradan qaldıran, yaxud da cəzanı yüngülləşdirən qanunun;

396. Qanunda sanksiyanın hansı növləri nəzərdə tutulur?

- mütləq-müəyyən sanksiya;
- göndərici sanksiya.
- √ nisbi-müəyyən, alternativ sanksiya;
- nisbi-müəyyən sanksiya;
- mütləq qeyri-müəyyən sanksiya;

397. Cinayət Məcəlləsində dispozisiyanın hansı növləri nəzərdə tutulur?

- √ sadə, alternativ, təsviri, blanket;
- blanket, təsviri, alternativ, qarışıq.
- sadə, təsviri, göndərici, blanket;
- təsviri, blanket, göndərici;
- göndərici, təsviri, alternativ, blanket;

398. Aşağıda formula edilən hansı hal cinayət hüququnun humanizmini nisbətən tam ifadə edir:

- cəzanı ağırlaşdıran qanun geriyə şamil edilmir;
- cəzanı yüngülləşdirən və əməlin kriminallığını aradan qaldıran qanun geri şamil edilir;
- √ cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir, cinayətə görə tətbiq edilən cəza aismani əzab vermək, insan ləyaqətini alçaltmaq məqsədi güdmür;
- yetkin yaşına çatmayanların törətdiyi cinayətə görə tətbiq edilən azadlıqdan məhrum etmənin müddəti 10 ildən artıq ola bilməz.
- bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə almağa yol verilmir;

399. Təqsirə görə məsuliyyət prinsipinə verilən cavabların hansı doğrudur:

- √ Təqsirə görə məsuliyyət prinsipi – törədilən ictimai təhlükəli əmələ qəsdən, yaxud ehtiyatsızlıq formasında psixi münasibət ifadə edir;
- təqsirə görə məsuliyyət prinsipi – şəxsin törətdiyi ictimai təhlükəli əmələ ehtiyatsızlıq formasında psixi münasibətin ifadə edilməsini nəzərdə tutur;
- təqsirə görə məsuliyyət prinsipi – törədilən ictimai təhlükəli əmələ və onun nəticəsinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər;
- təqsirə görə məsuliyyət prinsipi – törədilən əməlin ictimai təhlükəliliyinin şüurla əhatə olunmasını və müəyyən motivlə törədilməsini nəzərdə tutur.
- təqsirə görə məsuliyyət prinsipi – qanunla cinayət sayılan əməlin qəsdən törədilməsini nəzərdə tutur;

400. Alternativ cavabların hansında cinayət hüququnda qanunçuluq prinsipi daha dolğun ifadə edilmişdir:

- √ Qanunçuluq prinsipi – əməlin cinayət sayılmasını və belə əməllərə görə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiqi Cinayət Məcəlləsi ilə müəyyən edilir;
- qanunçuluq prinsipi – şəxsin cinayət tərkibi yaradan əməlinə görə məsuliyyətə alınmasını müəyyən edir;
- qanunçuluq prinsipi – hüquq pozuntusuna görə ancaq qanunda nəzərdə tutulan tənbeh tətbiq edilir;
- qanunçuluq prinsipi – şəxsin törətdiyi əmələ görə cinayət qanununun normasını dəqiq seçilməsini tələb edir.
- qanunçuluq prinsipi – cinayət qanununun tətbiqi ilə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətinin ancaq qanuna əsaslanmasını müəyyən edir;

401. Cinayətlərin növləri

- yüngül və ağır cinayətlər
- yüngül, ağır, xüsusilə ağır cinayətlər;
- böyük ictimai təhlükə törətməyən, yüngül, ağır cinayətlər
- √ böyük ictimai təhlükə törətməyən, az ağır, ağır, xüsusilə ağır cinayətlər
- az ağır, ağır, böyük ictimai təhlükə törədən, xüsusilə cinayətlər ağır ;

402. Cinayət tərkibi

- cinayətkar hərəkət və cinayətkar hərəkətsizlik
- obyekt, obyektiv cəhət, predmet;
- obyekt, obyektiv cəhət, subyekt, predmet;
- √ obyektiv və subyektiv əlamətlər
- obyekt və subyekt;

403. AR-da ölüm cəzası hansı tarixli qanunla ləğv edilib?

- √ 10.02.1998-ci il;
- 01.09.2000-ci il
- 29.10.2001-ci il;
- 30.12.2001-ci il
- 30.12.1999-cu il;

404. Aşağıda sadalanan normalardan hansı müəyyən hərəkətlərin edilməsində məhdudiyyətləri nəzərdə tutur?

- √ məhdudlaşdırıcı
- stimullaşdırıcı
- [yenstimullaşdırıcı və stimullaşdırıcı
- icazəverici
- səlahiyyətverici

405. Aşağıda sadalanan normalardan hansı müəyyən hərəkətlərin edilməsini təyin edir?

- məhdudlaşdırıcı
- həvəsləndirici
- icazəverici
- qadağanedici
- √ səlahiyyətverici

406. Ruhi xəstələr, alkaqolizmə və narkomanlığa düşər olmuş şəxslər qanuni əsaslarla tutulduqdan sonra dərhal

- həkimin yanına gətirilir
- prokurorun yanına gətirilir
- √ hakimın yanına gətirilir
- vəkilin yanına gətirilir
- məcburi müalicəyə göndərilir

407. Zəruri müdafiəni nə xarakterizə edir?

- Qəsd edənə istənilən zərəri vurmaq
- Qəsdin xarakter və ictimai təhlükəlilik dərəcəsini aşmaq şərti ilə qəsd edənə zərər vurmaq
- ictimai təhlükəlilik dərəcəsini aşmaq şərti ilə cinayət törətmək, qəsd edənə zərər vurmaq
- √ dövlətin və cəmiyyətin mənafelərini ictimai təhlükəli qəsdən qoruyarkən qəsd edənə zəruri müdafiə həddini aşmadan zərər vurmaq
- Müdafiə həddini tam aşmaq şərti ilə qəsd edənə zərər vurmaq

408. Cinayətin ehtiyatsızlıqdan törədilməsi əməlin

- əsəbi gərginlik vəziyyətində törədilməsi
- cinayətkarcasına qəsdən törədilməsi
- cinayətkarcasına tamah niyyəti ilə törədilməsi
- səhlənkarlıqdan törədilməsi başa düşülür
- √ cinayətkarcasına özünəqüvənmə və ya cinayətkarcasına etinasızlıqdan törədilməsi

409. Hansı əməllər (hərəkət və ya hərəkətsizlik) cinayət hesab oluna bilər ?

- Məhkəmə qərarı ilə müəyyən olunduqda
- Cəzalandırıldıqda
- subuta yetirildikdə
- √ İctimai təhlükəli hesab edildikdə
- Qeyri- qanuni hesab edildikdə

410. Cinayətin obyektiv cəhətlərinə aiddir:

- cinayətin məqsədi

- birbaşa qəsd
- √ cinayətkarların hərəkət və hərəkətsizliyi
- dolaylı qəsd
- cinayətin motivi

411. Təqsir dedikdə nə başa düşülür?

- Cinayətin ictimai təhlükəli edilməsi
- √ Şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibətlər
- İctimai təhlükəli əməlin bibaşaya qəsdlə törədilməsi
- İctimai təhlükəli əməlin ehtiyatsızlıqdan törədilməsi
- Cinayət törədildiyi anda öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək

412. Təsnifatına görə cinayətlər:

- yüngül, az ağır və xüsusilə ağır cinayətlərə
- √ böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə
- az ictimai təhlükə törədən, yüngül, ağır və xüsusilə ağır cinayətlərə
- az ictimai təhlükə törədən, yüngül, xüsusilə ağır cinayətlərə bölünür
- böyük ictimai təhlükə törətməyən, yüngül, ağır və xüsusilə ağır cinayətlərə

413. Cinayət nədir?

- İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi;
- istənilən əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi
- qadağan olunmuş istənilən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi
- ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) zəruri müdafiə vəziyyətində törədilməsi
- √ ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi

414. Cinayət Məcəlləsi ilə yetkinlik yaşına çatma yanları dedikdə, kimlər başa düşülür?

- cinayət törədən on səkkiz yaşına çatmamış şəxslər
- cinayət törədən on səkkiz yaşını tamam olmuş, lakin iyirmi yaşına çatmamış şəxslər
- √ cinayət törədən on dörd yaşını tamam olmuş, lakin on səkkiz yaşına çatmamış şəxslər
- cinayət törədən on dörd yaşını tamam olmuş, lakin on altı yaşına çatmamış şəxslər
- cinayət törədən on altı yaşına çatmamış şəxslər

415. Başqa şəxsi cinayət törətməyə sövq edən şəxs necə adlandırılır?

- İştiraqçı
- icraçı
- √ təhrikçi
- Təşkilatçı
- Köməkçi

416. CM ilə cəzanı yüngülləşdirən hallara aiddir:

- Cinayətin sərxoş vəziyyətdə olan şəxs tərəfindən törədilməsi
- az ağır cinayətin törədilməsi
- cinayətin ehtiyatsızlıqdan törədilməsi
- cinayətin təkrarən törədilməsi
- √ cinayətin ağır həyat şəraiti nəticəsində törədilməsi

417. Aşağıda sadalanan cəza növlərindən hansı yalnız əlavə cəza kimi tətbiq edilir?

- Cərimə
- islah işləri
- √ əmlak müsadirəsi
- İctimai işlər
- Müəyyən vəzifə tutma hüququndan məhrum etmə

418. Aşağıdakı sadalananlardan hansı İqdisadi fəaliyyət sahəsində olan cinayətlərə aiddir?

- Xuliqanlıq
- ✓ Qaşaqmalçılıq
- Oğurluq
- Dələduzluq
- Soyğunçuluq

419. Aşağıda sadalanan cəza növlərindən hansı yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə tətbiq edilmir?

- müəyyən müddət azadlıqdan məhrum etmə
- ictimai işlər
- ✓ 15 ilədək azadlıqdan məhrum etmə cəzası
- islah işləri
- cərimə

420. Aşağıda sadalanan hansı cəza növləri CM ilə ancaq əsas cəza növlərinə aid edilir?

- Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmək
- əmlak müsadirəsi, Azərbaycan respublikasının hüdudlarından kənara məcburi çıxarma
- ✓ ictimai işlər; islah işləri; hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması; inzibati xarakterli hərbi hissədə saxlama, müəyyən müddətdə azadlıqdan məhrum etmə
- xüsusi və hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, cərimə
- nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə, ölüm cəzası

421. Azərbaycan Respublikasının hüdudların dan kənara məcburi çıxartma kimlərə tətbiq olunur?

- vətəndaşlığı olmayan şəxslərə
- valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə
- ✓ Əcnəbilərə
- Azərbaycan Respublikasının vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə
- Azərbaycan Respublikasının vətəndaşlarına

422. Zorakılıqla bağlı soyğunçuluq quldurluqdan nə ilə fərqlənir?

- Yalnız zərərçəkmiş üzərində zorakılıq dərəcəsinə görə
- ✓ Cinayətin törədilməsi üsuluna görə
- Yalnız cinayətin başa çatma anına görə
- Tətbiq edilən zorakılığın xarakterinə və cinayəti başa çatma anına görə
- Cinayətin obyektinə görə

423. Ömürlük azadlıqdan məhrum etmə kimlərə təyin olunmur?

- ✓ hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə, qadınlara, yetkinlik yaşına çatmayanlara
- hökm çıxarılanadək otuz yaşına çatmış kişilərə
- hökm çıxarılanadək yetmiş beş yaşına çatmış kişilərə
- hökm çıxarılanadək yetmiş yaşına çatmış kişilərə
- hökm çıxarılanadək otuz beş yaşına çatmış kişilərə

424. Cinayət Məcəlləsinin xüsusi hissəsi quruluşca nədən ibarətdir?

- hepoteza, dispozisiya, sanksiyadan;
- ✓ dispozisiya, sanksiyadan;
- böyük ictimai təhlükə törədən cinayətlər bölümündən
- cinayət qanununun məkana və zamana görə qüvvəsi bölümündən;
- cinayət məsuliyyətinin prinsipləri və əsasları, cəzadan azad etmənin şərtlərindən;

425. CM –nin 85-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlara hansı cəza növü təyin edilir

- tərbiyəvi xarakterli məcburi tədbirlər;
- şərti məhkum etmə
- ümumi rejimli tərbiyə müəssisələrinə yerləşdirmə;
- √ cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə;
- cərimə, islah işləri;

426. Yetkinlik yaşına çatmayanlara tətbiq edilən tərbiyəvi xarakterli məcburi tədbirlərə hansılar aiddir?

- cərimə, islah işləri, xəbərdarlıq, asudə vaxtının məhdudlaşdırılması;
- asudə vaxtının məhdudlaşdırılması
- ictimai işlər, islah işləri, vurulmuş zərərin əvəzinin ödənilməsi;
- xəbərdarlıq, cərimə, vurulmuş ziyanı ödəmək, ictimai işlər;
- √ xəbərdarlıq, dövlət orqanının nəzarətinə verilməsi, vurulmuş ziyanın aradan qaldırılması, asudə vaxtının məhdudlaşdırılması;

427. Cinayət qanununun geriyə qüvvəsi varmı?

- qanunda göstəriş olduqda;
- √ cinayət törətmiş şəxsin vəziyyətini yüngülləşdirdiyi hallarda;
- bütün hallarda var;
- iştirakçılar yetkinlik yaşına çatmadıqda;
- ehtiyatsızlıq üzündən törədilən cinayətlərdə

428. İctimai işlər neçə saat müəyyən edilir?

- 80 saatdan 280 saatadək;
- 120 saatdan 300 saatadək
- 50 saatdan 200 saatadək;
- √ 60 saatdan 240 saatadək;
- 70 saatdan 260 saatadək;

429. Cinayət törədən şəxsin verilməsi (ekstradisiya) mexanizminin həlli Azərbaycan Respublikasında hansı orqana həvalə edilir?

- Azərbaycan Respublikasının Ali Məhkəməsinə;
- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə.
- √ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə;
- Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi;
- Azərbaycan Respublikasının Baş Prokurorluğuna;

430. Cinayətin obyektinə hansı yolla ziyan yetirilir:

- cinayətin obyektini sayılan ictimai münasibətin elementində dəyişiklik yaratmaqla ziyan yetirmə;
- √ ictimai münasibətin yaranması ilə bağlı olan predmetə təsir göstərməklə obyektə ziyan yetirmə;
- cinayətin obyektini sayılan ictimai münasibətin elementinə fiziki təsir gös-tərməklə ziyan yetirilir;
- cinayətin obyektini – adətə, əxlaqa və hüquq normalarına təsir etməklə cinayətin obyektinə ziyan yetirmə.
- ictimai münasibətin elementinə informasiya təsiri göstərməklə ziyan yetirmə;

431. . Aşağıda xüsusi obyektə verilən anlayışlar içərisində hansı daha dəqiq anlayış sayılır

- biricinsli cinayətlərin qəsd etdiyi ümumi obyektin hissəsidir;
- müxtəlif qrup cinayətlərin ziyan yetirdiyi qanunla qorunan ictimai münasibətlərdir.
- √ kompleks cinayət hüquq normaları ilə qorunan, bir-biri ilə qarşılıqlı əlaqədə olan biricinsli sosial iqtisadi və siyasi münasibətlər qrupudur;
- cinayət qanunu ilə qorunan ictimai münasibətlər qrupudur
- cinayətlərin qəsd etdiyi bir qrup ictimai münasibətdir;

432. Aşağıda sadalanan hallar içərisində formula edilən hansı hal cinayətin bilavasitə obyektini dolğun əhatə edir?

- √ bilavasitə obyekt – ictimai təhlükəli qəsdin zərər yetirdiyi, yaxud da zərər yetirmək təhlükəsi yaratdığı konkret ictimai münasibətdir;
- konkret hərəkət aktının zərər yetirdiyi ictimai münasibətdir;

- cinayətin bilavasitə obyektı – cinayətdən ziyan çəkən konkret dəyərdir.
- cinayətdən ziyan çəkən ictimai münasibətin hissəsidir;
- bilavasitə obyekt – ümumi, xüsusi və növ obyektinin hissəsidir;

433. Cinayət tərkibinin obyektiv cəhətinin anlayışını nəzərdə tutan halı Aşağıda sadalanan variantlar içərisindən seçin:

- cinayət tərkibinin obyektiv cəhəti – obyektə qəsd edən əməli xarakterizə edən əlamətlərin məcmusudur;
- cinayətin obyektiv cəhəti – qanunla qorunan obyektə qəsd edən – ictimai təhlükəli hərəkət və ya hərəkətsizlikdir.
- cinayətin obyektiv cəhəti – qanunla qorunan obyektə istiqamətlənən ictimai təhlükəli əməlin törədilmə prosesidir;
- cinayətin obyektiv cəhəti – obyektə qəsd edən, müəyyən zaman və məkanda baş verən ictimai təhlükəli əməlin zahiri tərəfidir;
- ✓ cinayət tərkibinin obyektiv cəhəti – qanunla qorunan obyektə qəsd edən konkret ictimai təhlükəli əməlin zahiri tərəfini xarakterizə edən qanunda nəzərdə tutulan əlamətlərin məcmusudur;

434. . Aşağıda göstərilən hallardan hansında cinayətdə iştirakılığın obyektiv əlamətləri daha əhatəli göstərilmişdir?

- cinayətdə iki və daha artıq şəxsin iştirakı;
- ✓ cinayətin subyektı üçün qanunla müəyyən edilən əlamətlərə malik iki və daha artıq şəxsin, cinayətdə qəsdən birgə iştirakı.
- cinayətin subyektı üçün qanunla müəyyən edilən əlamətlərə malik iki və daha artıq şəxsin cinayətdə birgə iştirakı;
- cinayətin subyektı üçün müəyyən edilən əlamətlərə malik iki və daha artıq şəxsin cinayətdə iştirakı;
- cinayətin subyektı üçün müəyyən edilən əlamətlərin olub-olmamsından asılı olmayaraq cinayətdə iki və daha artıq şəxsin iştirakı;

435. İnzibati hüququn mənbələri.

- Konstitusiya və qanunlar
- Naxçıvan Muxtar Respublikasının Qanunları
- Təlimatlar, qərarlar və sərəncamlar
- Göstərişlər, əmrlər və sərəncamlar
- ✓ İnzibati hüquqi normalarını özündə əks etdirən müxtəlif normativ-hüquqi aktlar

436. İnzibati hüququn funksiyaları.

- Hüquqicraetmə; hüquqyaratma; hüquqmühafizəetmə funksiyaları
- Hüquqyaratma; hüquqicraetmə; əlaqələndirmə; hüquqmühafizəetmə funksiyaları
- Hüquqyaratma; hüquqicraetmə; hüquqmühafizəetmə funksiyaları
- Hüquqicraetmə; hüquqyaratma; təşkiletmə funksiyaları
- ✓ Hüquqicraetmə; hüquqyaratma; təşkiletmə; əlaqələndirmə; hüquqmühafizəetmə funksiyaları

437. İnzibati hüququn metodları.

- Məsləhət vermə; təklif etmə; göstəriş vermə
- Aktları qəbul etmə; idarəetmə metodları; psixoloci metodlar
- Sərəncam vermə; qadağan etməmə; cəzalandırma
- ✓ Qadağan etmə; sərəncam vermə; icazə vermə
- Qadağan etmə; icazə verməmə; təltif etmə

438. İnzibati hüququn xüsusi prinsipləri.

- Qanunçuluq; demokratizm; humanizm; inzibati xətəlar haqqında işlərin icraatı prinsipləri və s.
- İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; inzibati məsuliyyət prinsipləri; inzibati xətəlar haqqında işlərin icraatı prinsipləri və s.
- Qanunçuluq; demokratizm; dövlət qulluğunun keçirilməsi prinsipləri; inzibati məsuliyyət prinsipləri
- ✓ Dövlət qulluğunun keçirilməsi; inzibati məsuliyyət; inzibati xətəlar haqqında işlərin icraatı prinsipləri və s.
- Demokratizm; humanizm; inzibati məsuliyyət prinsipləri; inzibati xətəlar haqqında işlərin icraatı prinsipləri və s.

439. İnzibati hüququn Konstitusion (ümumi) prinsipləri.

- Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedici qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlik, dövlət qulluğunun keçirilməsi, inzibati məsuliyyət, inzibati xətəlar haqqında işlərin icraatı prinsipləri və s.

- Qanunçuluq; demokratiizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedicisi qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlik, inzibati məsuliyyət, inzibati xətalar haqqında işlərin icraatı prinsipləri və s.

- Qanunçuluq; demokratiizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedicisi qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlik, inzibati məsuliyyət prinsipləri və s.

- ✓ Qanunçuluq; demokratiizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedicisi qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlik və s.

- Qanunçuluq; demokratiizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedicisi qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlik, dövlət qulluğunun keçirilməsi və s.

440. İnzibati hüququn prinsipləri.

- Qanunçuluq; humanizm; demokratiizm, qanun qarşısında bərabərlik prinsipləri
- Məsuliyyətin labüdlüyü prinsipləri, məsuliyyətin fərdiliyi prinsipləri
- Əlverişli prinsip; fərdi; xüsusi və şəxsi prinsip
- ✓ Ümumi və xüsusi prinsiplər
- Sosial-siyasi; sosial-mədəni və ictimai-təşkilati

441. İnzibati hüququn sistemi.

- Ümumi, xüsusi və təminedicisi
- ✓ Ümumi və xüsusi hissələr
- Əsas və yardımçı hissələr
- Xüsusi və təminedicisi hissələr
- Birinci və ikinci hissə

442. İnzibati hüququn predmeti.

- İcra fəaliyyəti prosesində yaranan idarəetmə münasibətləri
- Cəmiyyətdə yaranan ictimai münasibətlər
- İcra hakimiyyəti orqanının fəaliyyəti prosesində yaranan mülki münasibətlər
- ✓ İcra hakimiyyətinin təşkili və fəaliyyəti prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətlərinin məcmusundan ibarətdir
- İdrəçilik münasibətləridir

443. İnzibati hüququn anlayışı.

- İnzibati hüquq – digər hüquq sahələrindən fərqlənən və şəxsi və qeyri-şəxsi münasibətləri nizamlayan hüquq normalarının məcmusudur
- İnzibati hüquq-hüquq sisteminin müstəqil sahəsi olub, yerli özünü-idarəetmə sahəsində yaranan ictimai münasibətləri tənzimləyir
- İnzibati hüquq – müxtəlif sahələrdə yaranan idarəetmə münasibətlərdən ibarətdir
- İnzibati hüquq – ayrıca bir hüquq sahəsidir ki, o Nazirlər Kabinetinin fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri nizamlayır
- ✓ İnzibati hüquq - dövlət idarəetmə sistemində icra hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri nizama salan, hüquq normaları məcmuəsindən ibarət olan Azərbaycan Respublikasının hüquq sisteminin sahəsidir

444. Aşağıda sadalananlardan hansı inzibati hüquq normaları ilə tənzimlənir?

- ✓ intizam məsuliyyətinə cəlb edilmə
- alqı-satqı müqaviləsinin bağlanması
- təşkilatların və digər hüquqi şəxslərin qeydiyyatı
- avtomobilin icarəsi
- işdən azad edilmə

445. Aşağıda sadalanan hüquq sahələrindən hansı daha çox inzibati hüquqa yaxındır?

- ✓ konstitusiya hüququ
- məhkəmə-icra hüququ
- əmək hüququ
- mülki hüquq
- cinayət hüququ

446. AR inzibati hüququn predmetini təşkil edir:

- dövlətin hüquq-mühafizə orqanlarının fəaliyyətinin təşkili ilə bağlı ictimai münasibətlər
- ✓ dövlət idarəçiliyinin təşkili və fəaliyyəti sahəsində yaranan münasibətlər
- məhkəmə sisteminin təşkili ilə bağlı münasibətlər
- yerli özünüidarəetmə ilə bağlı ictimai münasibətlər
- dövlət idarəetməsi və icra hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti ilə bağlı ictimai münasibətlər

447. İnzibati hüququn sistemi ibarətdir:

- xüsusi və ixtisaslaşmış hissədən
- ümumi və yarımşahələrdən
- ✓ ümumi və xüsusi hissədən
- ümumiyyətlə bölünmür
- ümumi və ixtisaslaşmış hissədən

448. İnzibati hüququn metodunu təşkil edir:

- dispoziitiv metod
- inzibati hüquq nəzəriyyəsinə əsasən nəzərdə tutulmayıb
- dispoziitiv, istisna hallarda imperativ metod
- ✓ imperativ və dispoziitiv metod
- yalnız imperativ metod

449. İnzibati hüququn xüsusi hissəsinə daxildir:

- ✓ ayrı-ayrı idarəetmə sahələrindəki ictimai münasibətləri tənzim edən normalar
- dövlət qulluğu və inzibati məcburetmə üzrə münasibətləri tənzim edən normalar
- inzibati məcburetmə üzrə münasibətləri tənzim edən normalar
- inzibati hüququn müxtəlif subyektlərinin hüquqi statusunu müəyyən edən münasibətləri tənzimləyən normalar
- inzibati məsuliyyət və inzibati proses üzrə münasibətləri tənzim edən normalar

450. İnzibati hüquq:

- ✓ dövlət orqanları və təşkilatlarında idarəetmə sistemi məsələlərini öyrənir
- dövlət və xüsusi şirkətlərin fəaliyyətinin idarəedilməsi üzrə məsələləri öyrənir
- dövlətin hakimiyyət (təbəçilik), icra orqanları və siyasi partiyalarının idarəedilməsi üzrə məsələləri öyrənir
- qeyri-hökumət təşkilatlarının idarəedilməsi üzrə məsələləri öyrənir
- ictimai və dini birliklərin idarəedilməsini üzrə məsələləri öyrənir

451. İnzibati hüquq əsasən istifadə edir:

- icazə və qadağalardan
- məhdudiyyətlər və icazələrdən
- icazələrdən
- icazə və qaydalardan
- ✓ qayda və qadağalardan

452. Normativ-hüquqi aktların maddələrində mövcud olan hüquq normalarının ifadə üsulları.

- Sadə;mürəkkəb, göndərici, blanket ifadə üsulları
- Sadə;mürəkkəb, göndərici, alternativ ifadə üsulları
- Sadə;mürəkkəb, göndərici ifadə üsulları
- ✓ Birbaşa; göndərici; blanket ifadə üsulları
- Sadə;mürəkkəb, alternativ ifadə üsulları

453. Hüquq ədəbiyyatında və müxtəlif normativ-hüquqi aktlarda nəzərdə tutulmuş sanksiyanın növləri.

- ✓ Mütləq-müəyyən edilmiş, nisbi-müəyyən edilmiş, alternativ
- Sadə;mürəkkəb, göndərici, blanket
- Mürəkkəb, təsviri, göndərici

- Sadə, təsviri, göndərici, blanket
- Sadə; mürəkkəb, alternativ

454. Hüquq ədəbiyyatında və müxtəlif normativ-hüquqi aktlarda nəzərdə tutulmuş dispozisiyanın növləri.

- Sadə, alternativ, blanket
- Mütləq-müəyyən edilmiş, nisbi-müəyyən edilmiş, alternativ
- ✓ Sadə, təsviri, göndərici, blanket
- Sadə, mürəkkəb, alternativ
- Mütləq-müəyyən edilmiş, nisbi-müəyyən edilmiş, alternativ

455. Hüquq ədəbiyyatında və müxtəlif normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hipotezanın növləri.

- Sadə, təsviri, göndərici, blanket, mütləq-müəyyən edilmiş
- Sadə, təsviri, blanket
- Mütləq-müəyyən edilmiş, nisbi-müəyyən edilmiş; alternativ
- ✓ Sadə, mürəkkəb, alternativ
- Sadə, təsviri, göndərici, blanket

456. İnzibati hüquq normasının strukturu (quruluşu).

- Ehtimal və nəticə
- Dispozisiya və mükafatlandırma
- Hipoteza və sanksiya
- ✓ Hipoteza, dispozisiya və sanksiya
- Davranış qaydası

457. İnzibati hüquq normasının anlayışı.

- Müxtəlif davranış qaydalarının növləridir
- ✓ Dövlət idarəetməsi və icra hakimiyyəti mexanizminin fəaliyyəti sahəsində yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri tənzimləmə məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş davranış qaydalarıdır
- Yerli özünüidarəetmə sahəsində yaranan ictimai münasibətləri müəyyən edən davranış qaydasıdır
- : İcra hakimiyyətinin təşkili məqsədi ilə müəyyən edilən davranış qaydalarıdır
- Cəmiyyətdə yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri nizamlayan davranış qaydalarıdır

458. İnzibati hüquq elminin funksiyaları.

- Tətbiqi; tərbiyəvi; praktiki funksiyaları
- Nəzəri; praktiki funksiyaları
- Nəzəri; tətbiqi; praktiki funksiyaları
- ✓ Nəzəri; tətbiqi; tərbiyəvi funksiyaları
- Nəzəri; tərbiyəvi; praktiki funksiyaları

459. Normativ-hüquqi aktların sistemləşdirilməsinin formaları.

- Əsaslar; məcəllə; nizamnamə, əsasnamə
- Yalnız məcəllələşdirmə
- Hüquq normalarının səlahiyyətli orqanlar tərəfindən qüvvədə olan normativ-hüquqi aktların məcmuəsinin nəşri yolu ilə qaydaya salınmasıdır
- Xronoloji inkorporasiya; predmet üzrə (sistematik) inkorporasiya
- ✓ Məcəllələşdirmə; inkorporasiya; konsolidasiya

460. Dövlətlər arası sazişlər:

- ✓ inzibati hüququn mənbəyi ola bilməz
- qanunvericiliklə nəzərdə tutulmamışdır
- müvafiq hal üzrə hökumətin qərarı olduqda inzibati hüququn mənbəyi ola bilər
- müvafiq hal üzrə prezidentin qərarı olduqda inzibati hüququn mənbəyi ola bilər
- inzibati hüququn mənbəyi ola bilər

461. İnzibati hüquq münasibətinin elementləri hansılardır?

- fiziki şəxslər, hüquqi şəxslər
- vətəndaş, təşkilatlar
- icra hakimiyyəti orqanı, fiziki şəxslər;
- məzmun, obyekt;
- √ subyekt, obyekt, məzmun;

462. İnzibati tənbehin növləri

- ictimai işlər, islah işləri, inzibati həbs, cərimə;
- müsadirə, zərərin ödənilməsi
- cərimə, islah işləri, inzibati həbs;
- xəbərdarlıq, ictimai işlər, müsadirə;
- √ xəbərdarlıq, cərimə, müsadirə, inzibati həbs;

463. İnzibati xəta tərkibi

- √ obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət;
- obyekt, subyekt, təqsir;
- obyekt, təqsir;
- obyekt və subyekt
- subyekt, hüquqazidd əməl;

464. İctimai birliklərin aktları:

- inzibati hüququn mənbəyi ola bilər
- ictimai birliklərin təşkili ilə bağlı məsələlərdə inzibati hüququn mənbəyi ola bilər
- hökumətin qərarına əsasən inzibati hüququn mənbəyi ola bilər
- ictimai birliklərin fəaliyyəti ilə bağlı məsələlərdə inzibati hüququn mənbəyi ola bilər
- √ inzibati hüququn mənbəyi ola bilməz

465. İnzibati hüququn mənbəyini əsasən təşkil edir:

- məhkəmə aktları
- ictimai birliklərin aktları
- dini birliklərin aktları
- hakimiyyətin nümayəndəli orqanlarının aktları
- √ dövlət idarəçiliyi üzrə aktlar

466. İnzibati hüquq normaları öz əksinitapır:

- konstitusiyada
- √ rayon yerli özünüidarəetmə orqanlarının qərarlarında
- dövlət təşkləti rəhbərinin əmrində
- məhkəmənin hökmündə
- prokurorun etirazında

467. İnzibati hüquq normaları qaydaya əsasənformada olur:

- istənilən
- √ bir qayda olaraq imperativ
- ancaq dispozitiv
- dispozitiv, istisna hallarda imperativ
- bir qayda olaraq dispozitiv

468. Normativ-hüquqi aktların qüvvəyə minməsi qaydaları.

- Dərc edildiyi gündən; aktın özündə göstərildiyi gündən

- Onların qüvvəyə minmə müddəti, həmçinin də onların icraçılara çatdırıldığı gün ola bilər
- Dərc edildiyi gündən; imzalandığı gündən
- ✓ Dərc edildiyi gündən; imzalandığı gündən; aktın özündə göstəriləndiyi gündən. Onların qüvvəyə minmə müddəti, həmçinin də onların icraçılara çatdırıldığı gün ola bilər
- Dərc edildiyi gündən, aktın özündə göstəriləndiyi gündən

469. İnzibati hüquq normaların fiziki şəxslərə təsirinə görə növləri.

- Müddətli və müddətsiz normalar
- Uzun müddətli, orta müddətli və qısa müddətli
- Məcburedici, qadağanedici, səlahiyyətverici, həvəsləndirici, məsləhətverici normalar
- ✓ Bütün vətəndaşlara və vətəndaşların ayrı-ayrı kateqoriyalarına şamil edilən normalar
- Ümumdövlət, muxtariyyət, yerli, lokal, xüsusi normalar

470. İnzibati hüquq normaların məkanda təsirinə görə növləri.

- Müddətli və müddətsiz normalar
- Bütün vətəndaşlara, vətəndaşların ayrı-ayrı kateqoriyalarına şamil edilən normalar
- Ümumdövlət və xüsusi normalar
- ✓ Ümumdövlət, muxtariyyət, yerli, lokal və xüsusi normalar
- Məcburedici və qadağanedici normalar

471. İnzibati hüquq normaların zamanda təsirinə görə növləri

- Uzun müddətli, orta müddətli və qısa müddətli
- Ümumdövlət, muxtariyyət, yerli, lokal, xüsusi normalar
- Məcburedici, qadağanedici, səlahiyyətverici, həvəsləndirici, məsləhətverici normalar
- ✓ Müddətli və müddətsiz normalar
- Bütün vətəndaşlara, vətəndaşların ayrı-ayrı kateqoriyalarına şamil edilən normalar

472. İnzibati hüquq normaların hüquqi məzmunununun xarakterinə görə növləri.

- Müddətli və müddətsiz normalar
- ✓ Məcburedici, qadağanedici, səlahiyyətverici, həvəsləndirici, məsləhətverici normalar
- Uzun müddətli, orta müddətli və qısa müddətli
- Bütün vətəndaşlara, vətəndaşların ayrı-ayrı kateqoriyalarına şamil edilən normalar
- Ümumdövlət, muxtariyyət, yerli, lokal, xüsusi normalar

473. İnzibati hüquq normalarının təsnifat meyarları.

- Yuxarı və aşağı icra hakimiyyəti orqanları qəbul etdiyinə görə
- İntizam hakimiyyəti subyektlərinin səlahiyyətlərinə görə
- Bütün vətəndaşlara, icazəverənlər, maddi-prosessual
- ✓ Tənzimləmə predmetinə görə, hüquqi məzmunununun xarakterinə görə; zamanda təsirinə görə; məkanda təsirinə görə; fiziki şəxslərə təsirinə görə; nizamasalma predmetinə görə
- Kainatda qüvvəsinə görə; dəqiqliyinə görə, "ağırlığına" görə

474. İnzibati hüquq normaları öz məzmununa (tənzimləmə predmetinə) görə əsas növləri.

- Maddi və inzibati hüquq normaları
- Cinayət və cinayət prosesual hüquq normaları
- Cinayət və inzibati hüquq normaları
- Maddi və intizam inzibati hüquq normaları
- ✓ Maddi və prosesual inzibati hüquq normaları

475. İnzibati hüquq münasibətlərinin yaranmasının əsasını təşkil edir:

- ancaq inzibati hüquq pozuntuları ilə bağlı hərəkətlər
- qanunvericiliklə müəyyən olunmamışdır
- ✓ hadisələr və hərəkətlər

- ancaq hadisələr
- ancaq hərəkətlər

476. İnzibati hüquq münasibətlərinin əsas əlamətləri ondan ibarətdir ki....

- inzibati hüquq münasibətlərini subyektləri əsasən təşkilatlardır
- ictimai hüquq münasibətləri ilə tənzimlənir
- ✓ inzibati hüquq münasibətlərində bir qayda olaraq dövlət orqanı iştirak edir
- inzibati hüquq münasibətləri mütləq hüquq pozuntularından irəli gəlir
- inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr məhkəmə qaydasında həll olunur

477. İnzibati hüquq münasibətlərinin tənzimləndiyi norma:

- konstitusiya və inzibati hüquq normaları
- cinayət hüququ normaları
- konstitusiya hüququ normaları
- ✓ inzibati hüquq normaları
- mülki hüquq normaları

478. İnzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr həll olunur:

- yalnız məhkəmə qaydasında
- mütləq ibtidai inzibati qaydada baxılmaqla məhkəmə qaydasında
- ✓ inzibati və məhkəmə qaydasında
- tərəflərin razılığı ilə
- yalnız inzibati qaydada

479. İnzibati hüquq münasibətlərində həmişə iştirak edir:

- ✓ dövlət orqanı
- prokuror
- dövlət təşkilatları
- qeyri-hökumət təşkilatı
- vətəndaş

480. İnzibati hüquq münasibətləri.....:

- ✓ ictimai-hüquqi münasibətlərdir
- xüsusi-hüquqi münasibətlərdir
- müqavilə xarakterli xüsusi-hüquqi münasibətlərdir
- korporativ xarakterli xüsusi-hüquqi münasibətlərdir
- təşkilati xarakterli xüsusi-hüquqi münasibətlərdir

481. İnzibati hüquq münasibətləri yaranır:

- sosial ətminat sahəsində
- əmlak üzrə müqavilə və sazişlərin bağlanması sahəsində
- ✓ dövlət idarəetməsi sahəsində
- korporativ idarəetmə sahədə
- cinayət üzrə cəzaların icrası sahəsində

482. İnzibati hüquq münasibətləri üçün xarakterikdir:

- ✓ iştirakçılardan biri mütləq icra hakimiyyəti orqanı və ya vəzifəli şəxs olmalıdır
- məhkəmə qaydasında olduğu kimi inzibati qaydada da şikayət verilə bilər
- məhkəmə müdafiəsi ilə təmin olunmayıb
- cinayətin törədilməsi ilə bağlı deyil
- bir qayda olaraq əmlak münasibətlərini tənzimləmir

483. Azərbaycan Respublikasının mülkiyyətinə nə daxildir?

- qanunla nəzərdə tutulan mülkiyyətçisi olan konkret əmlak
- Azərbaycan Respublikası əmlak mülkiyyətçisi ola bilməz
- Xəzər dənizinin Azərbaycan sektorunda olan təbii sərvətləri
- √ Azərbaycan Respublikasına mülkiyyət hüquqi ilə mənsub olan əmlak
- Azərbaycan Respublikasına mülkiyyət hüquqi ilə mənsub olan əmlak və mülkiyyətçisi məlum olmayan əmlak

484. Qanunla hansı növ mülkiyyətə üstün hüquq verilir?

- ictimai qurumların mülkiyyətinə
- xüsusi mülkiyyətə
- bələdiyyə mülkiyyətinə
- dövlət mülkiyyətinə
- √ heç bir mülkiyyət növünə üstün hüquq verilmir